

QOY ƏDALƏT ZƏFƏR ÇALSIN!



"SƏS" qəzeti mənim
üçün ən əziz qəzetdir

Ilham

SƏS

Qəzet 1991-ci il yanvarın 11-dən çıxır



№ 185 (5657) 2 oktyabr 2018-ci il. "Əlincə" Azərbaycan Xeyriyyə Cəmiyyətinin orqanı. Qiyməti 40 qəpik

Etibarlı ərzaq təminatı ölkənin iqtisadi sabitliyinin başlıca şərtidir

İlham Əliyev: "Azərbaycanda kənd təsərrüfatı ilə məşğul olanlara dövlətin verdiyi dəstək heç bir başqa ölkədə yoxdur"



"News.ru" Azərbaycan Prezidenti barədə yazıb



4

Azərbaycan-İtaliya əlaqələri daha da möhkəmlənir



3

"Bəzi "siyasi oyunbazlar" Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsini manipulyasiya predmetinə çeviriblər"



5

"Azərbaycan-Rusiya əlaqələrinin möhkəmləndirilməsində gənclərin rolü"



5

"Bir daha təsdiq edildi ki, Ermənistən münaqişa tərəfidir, danışıqlar da onunla davam etdiriləcək"



6

"Ölsəm daha yaxşıdır": Ermənistanda qocaların ifrat ağır sosial vəziyyəti



6

9

"Düşənbədəki söhbət bir daha göstərir ki, danışıqlar prosesinin formatı dəyişilməz qalır"



8

Milli Məclisin payız sessiyasının ilk plenar icası keçirilib



10

Bakıda sərnişin avtobusu qatarla toqquşub



2 oktyabr 2018-ci il

Etibarlı ərzaq təminatı ölkənin iqtisadi sabitliyinin başlıca şərtidir

İlham Əliyev: “Azərbaycanda kənd təsərrüfatı ilə məşğul olanlara dövlətin verdiyi dəstək heç bir başqa ölkədə yoxdur”

Son illər Azərbaycan yeni inkişaf mərhələsinə qədəm qoyub desək, yanılmariq. Qeyri-neft sektorunda mühüm istiqamətlərdən olan kənd təsərrüfatının inkişafının prioritet hesab edildiyi respublikada, ötən müddət ərzində, görülən işlər və həyata keçirilən islahatlar öz məntiqi nəticəsini verməkdədir. Bu-nu isə şərtləndirən əsas amillərdən biri hər region üzrə spesifik olan sahələrin müəyyənləşdirilməsi və həmin sahələrin inkişafına diqqətin artırılmasıdır.

Ölkə Prezidenti İlham Əliyev cənub zonasına sefəri zamanı deyib ki, bu sahəde qəbul edilən dövlət proqramları kənd təsərrüfatı sahəsinin şaxeləndirilməsinə geniş imkanlar açacaq: “Ərzaq tehlükəsizliyinin təmin olunması ilə bağlı ölkədə mühüm işlər görürlür. Hazırda əsas ərzaq məhsullarına olan tələb ödənilir”.

İnkişaf etmiş kənd təsərrüfatı iqtisadi sabitliyin başlıca şərtidir

Etibarlı ərzaq təminatı hər bir ölkənin iqtisadi sabitliyinin və sosial dayanıqlılığının başlıca şərtidir. Bu baxımdan, Azərbaycan dövləti ehalinin ərzaqla etibarlı təminatına dair tedbirler həyata keçirməkdə davam edir. Ölkədə ərzaq tehlükəsizliyinin birbaşa asılı olduğu aqrar sahənin inkişafına yönələn irimiqyaslı dövlət proqramları həyata keçirilməkdədir. Onu da vurğulamaq lazımdır ki, dövlət başçısı kənd təsərrüfatına yalnız ölkənin ərzaq tehlükəsizliyini təmin edən əsas sahə kimi baxır, həm də qeyri-neft bölməsinin aparıcı sektorу kimi yanaşır. Əgər bu gün Azərbaycan fermeri, kənd təsərrüfatı məhsulları istehsalçısı bütün vergilərdən azaddırsa, onları əkib-becərmək üçün maddi yardım olunursa, motor yağı, yanacaq güzəştli qiymətlərlə satılırsa, aşağı faizlərlə kreditlər verilirsə, toxum, gübre problemlərinin həllini dövlət öz üzərine götürürse və daha neçə-neçə əlverişli şərait, işgüzar mühit yaradırsa, stimullaşdırıcı tədbirlər görürse, bu, ilk növbədə, Prezident İlham Əliyevdən gələn təşəbbüslardır.

Azərbaycanda analoqu olmayan dəstək

Prezident İlham Əliyev regionlara səfərleri zamanı keçirdiyi müşavirələrdə Azərbaycanda kənd təsərrüfatı ilə məşğul olanlara dövlət tərəfindən verilən dəstəkdən danışarkən bildirib ki, Azərbaycanda kənd təsərrüfatı ilə məşğul olanlara dövlət tərəfindən verilən dəstek heç bir başqa ölkədə yoxdur: “İlk növbədə, əger biz vergi siyasetinə nəzər salsaq, görərik ki, ölkəmizdə fermerlər bütün vergilərdən azad olunublar, təkcə torpaq vergisindən başqa”.

Ölkə Prezidenti, həmçinin, fermerlərə göstərilən dövlət dəstəyindən danışaraq, bildirib ki, bu dövlət tərəfindən fermerlərə göstərilən böyük dəstəkdir: “Dövlət xətti ilə ən müasir texnika alınır... Fermerlərə subsiyalar verilir. Qeyd etdiyim kimi, güzəştli şərtlərlə kreditlər verilir. Yanacağın, gübrənin böyük hissəsi dövlət tərəfindən təmin edilir, metodik tövsiyələr verilir. Dövlət tərəfindən verilen tövsiyələr əsasında 40-a ya-



xın müasir aqropark yaradılır. Yeni sahibkarlara, fermerlərə dövlət tərəfindən bu qədər dəstək verilir və biz bunun nəticəsini de görürük. Sahibkarlar da, fermerlər də bu işlərə məsuliyyətlə yanaşırlar, götürülmüş kreditlər vaxtında qaytarılır. Növbəti illərdə bütün sahələr üzrə konkret işlər görülcək”.

Azərbaycan - çoxşaxəli iqtisadi trayektoriyada

Dövlət başçısı Azərbaycanın öz keyfiyyətli məhsulu ilə dünya bazarlarına daha da böyük həcmdə çıxacağını vurğulamışdır: “Ölkə iqtisadiyyatı çoxşaxəli istiqamətdə inkişaf edəcək. İdxaldan asılılıq minimum seviyyəyə düşəcək və yeni iş yerləri, istehsalat sahələri yaradılacaq ki, bunun Azərbaycan vətəndaşları üçün, dövlətimiz üçün böyük faydası var: “Bizim üçün kənd təsərrüfatının bütün sahələri böyük əhəmiyyət daşıyır. Son vaxtlar görülən işlər və keçirilən müşavirələr, mənim bölgələrə səfərlərim, bir daha onu göstərir ki, biz düzgün yoldayıq”.

Bələliklə, göstərilən faktlar, bir daha sübut edir ki, Azərbaycan iqtisadiyyatı inkişaf



edir və kənd təsərrüfatının bütün sahələrinin inkişafı isə Azərbaycanın ixrac potensialını artıracaq ki, bu da həm ölkəyə valyuta axımını artıracaq, həm də Azərbaycan məhsullarının dünya bazarlarına çıxışını sürətləndirəcək. Ən əsası isə, ərzaq tehlükə-

sizliyinin təmin olunmasına yol açacaq. Təsadüfi deyil ki, ele Prezident İlham Əliyev çıxışlarında ənənəvi olan sahələrin uğurla inkişaf etdirildiyini də bildirib: “Pambıqcılıq. Biz pambıqcılığın şöhrətini bərpə etdik. İki il ərzində çox böyük işlər görüldü. Pambıq sahələri 17 min hektardan 136 min hektara çatdırıldı. İki müşavirə keçirildi - Sabirabadda və Saatlıda. Tütünçülük, findiqçılıq, barmaqlıq sürətlə inkişaf edir. Qax rayonunda müşavirə keçirildi və tütün sahələri 3200 hektara çatdı. Findiq bağlarının sahəsi 55 min hektara çatdı, 80 min hektara çatacaq. Barama istehsalı isə indi ölkəmizin bütün bölgelərində geniş vüset alıb”.

Göründüyü kimi, Azərbaycan iqtisadiyyatının prioritət sahələndən biri olan kənd təsərrüfatının inkişaf etdirilməsinə dövlət tərəfindən göstərilən diqqət və qayğı ildən-ildə artırır. Kənd təsərrüfatı xərclərinin dövlət büdcəsindəki xüsusi çəkisinin ilbəl artırılması isə,

onu deməye əsas verir ki, Azərbaycan yaxın illərdə özünü vacib ərzaq məhsulları ilə təmin etməklə yanaşı, həm də bu sahədə regionun əsas ixracatçı ölkəsinə çevriləcəkdir.

RƏFIQƏ KAMALQIZI

Azərbaycan-İtaliya əlaqələri daha da möhkəmlənir

Mehriban xanım Əliyeva: “Siyasi, iqtisadi və humanitar əlaqələrimiz çox yüksək səviyyədə inkişaf edir”

Azərbaycan dövlət müstəqilliyi-ni bərpa etdikdən sonra ölkə-miz öz xarici siyasetini bey-nəlxalq hüquq norma və prinsipləri, o cümlədən, dövlətlərin suverenliyi və ərazi bütövlüyüünə hörmət, daxili işlərə müdaxilə edilməməsi prinsip-ləri əsasında qurmuşdur. Bu prinsip-ləri rəhbər tutaraq və uzunmüddətli milli mənafelərdən çıxış edərək, Azərbaycanın xarici siyaseti respub-likanın müstəqilliyinə, suverenliyinə, ərazi bütövlüyüünə və milli təhlükəsiz-liyinə təhdidlərin və risklərin aradan qaldırılması kimi həyatı əhəmiyyətli başlıca məqsədə xidmət edir.

Demokratik tərəqqi yoluunu seçmiş Azərbaycan özünün qonşusun olan və olmayan digər dövlətlərlə müxtəlif sahələrdə həm ikitərəfli, həm də çoxtərəfli əsasda qarşılıqlı faydalı münasibətlərini inkişaf etdirir. Bu sıradə İtalya ölkəmiz üçün mənəvialı tərəfdəşərlərdən biridir. İki ölkə arasında münasibətlərin daha da genişləndirilməsi üçün geniş perspektivlər mövcuddur. Bu gün Azərbaycan və İtalya arasında siyasi-iqtisadi əlaqələr yüksək səviyyədədir. İtalya Azərbaycandan enerji idxləndirir. İtalya Azərbaycan iqtisadiyyatının şaxələndirilməsində çox önemli rol oynayır və xüsusilə də, neft sənayesinin inkişafına təkan verir. Son illərdə ölkələrimiz arasında bütün istiqamətlərdə, o cümlədən, siyasi-iqtisadi, ticarət, qanunvericilik, mədəniyyət, elm-təhsil sahələrində çox böyük nailiyətlər əldə olunub. İki ölkənin gəncləri arasında da çox gözəl münasibətlər formalaşır, universitetlər və digər mədəniyyət mərkəzlərinin əlaqələri gedikcə dərinləşir.

Bu əlaqələrin qurulmasında Heydər Əliyev Fondunun da müstəsna rolü var. Azərb



baycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fonduun prezidenti Mehriban xanım Əliyeva tərəfindən İtaliyada həyata keçirilən layihələr bu öknenin mədəni irsinin qorunması baxımından önemlidir. Azerbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın çoxşaxəli fəaliyyəti nəticəsinde İtaliyada mədəni və humanitar sahələrdə, o cümlədən, mədəni abidələrin bərpası ilə bağlı bir sıra layihələr həyata keçirilib. "Siyasi-iqtisadi və humanitar əlaqələrimiz çox yüksək səviyyədə inkişaf edir" - deyən Mehriban Əliyeva humanitar sahədə olan əlaqəleri diqqətə cətdiraraq insanları və xalqları bir-birinə daha yaxın edən, daha dost mühit yaradan, məhz humanitar sahə, elm, mədəniyyət və təhsil olğunu bildirib.

Bəşəriyyət üçün önemli dəyər olan Roma katakombalarının fondun dəstəyi ilə yenidən həyat qazanması böyük əks-səda doğurmuş oldu. Xristian aləminin dəyərli incilərindən olan Müqəddəs Marçellinio və Pietro katakombalarının bərpasının müsəlman ölkəsi olan Azərbaycanın dəstəyi ilə bərpası təqdir-rəlayiqdir. "Vatikan radiosu"na müsahibə verərkən Mehriban Əliyeva "Müsəlman ölkəsi olan Azərbaycandakı fond xristian ırsının bərpası ilə bağlı işləri ne üçün maliyyələşdirir" sualını beş cavablandırılmışdır: "Azərbaycan Avropa ilə Asyanın, Şərqi ilə Qərbin qovuşğunda yerləşən ölkədir. Bu coğrafi mövqə ölkəmizi əsaslı şəhərlərin, zəngin mədəniyyət

təsir göstərib. Azərbaycanda məskunlaşan xalqlar arasında həmişə dostluq və qardaşlıq münasibətləri olub. Çoxsaylı dini konfessiyaların mövcud olması bizim böyük sərvətimizdir. O cümlədən, Müqəddəs Marcellinio və Pietro katakombalarının bərpası Müqəddəs Taxt-Tacın və Azərbaycanın müstərək layihəsinin tərkib hissəsidir. Bizim fondumuz bu müstərək işi geləcəkdə davam etdirməyə həm misə hazır olacaq".

Romanın "Villa Borghese" parkındaki tarixi "Casa del Cinema" kino evində keçirilən İtaliyada Birinci Azərbaycan Film Festivalıda, məhz Heydər Əliyev Fonduñun təşəbbüsü ilə reallaşdı. Keçirilən bu və digər tədbirlər ölkələr arasında əlaqələrin daha da möhkəm lenmasına xidmet edir.

Elə bu günlərdə Romada keçirilən Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə və Azərbaycan ilə İtaliya arasında strateji tərəfdaşlıq münasibətlərinə dair konfrans da bu əlaqələrin daha da dərinleşməsinə nümunədir. 100 il bundan əvvəl Azərbaycan Respublikasının Parlamentində, ilk dəfə olaraq seçkilərin keçirilməsi, qadınlara tam seçki hüququnun verilməsi kimi əhəmiyyətli tarixi hadisələr dünya ictimaiyyətinin diqqətini çatdırılır.

vacib olan addımların atıldığıńı bildirib. "Azərbaycanda demokratiya institutları formalaşmaǵa başladı, çoxmilletli parlament fəaliyyətə başladı, ölkə üçün 200-dən çox vəcib qanunlar qəbul edildi, o cümlədən, Azərbaycan qadınlarına səsvermə hüquq verildi. Müselman qızları üçün ilk dünyəvi məktəb açıldı, Azərbaycanın dövlət bayrağı təsis olundu, milli ordumuz yarandı. Əfsuslar olsun ki, gənc respublika cəmi 23 ay yaşıdı. Ölkəmiz ciddi geosiyasi problemlərlə üzləşərək müstəqilliyini itirdi".

Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra İtalya-Azərbaycan əlaqələrinin çox uğurla inkişaf etdiyini vurğulayan Azərbaycan Birinci vitse-prezidenti parlamentlərarası dostluq qrupları, hökumətlərarası komissiyaının fealiyyət göstərdiyini diqqətə çatdırıb. "Siyasi dialoq çox yüksək səviyyədə inkişaf edir, Azərbaycan Respublikasının Prezident dəfələrlə İtaliyada rəsmi səfərde olmuşdur. Bu ilin iyul ayında İtalya Respublikasının Prezidenti cənab Mattarella Azərbaycanda səfərde olmuşdur. Bu, tarixi bir hadisədir. Çünkü İtalya-Azərbaycan əlaqələrinin tarixinin ilk dəfə idi ki, İtalya Respublikasının dövlət başçısı ölkəmizdə səfərde olmuşdur. Səfər çox uğurla keçdi və əminəm ki, ikitərəflə münasibətlərimizin möhkəmlənməsinə öz

İtalya Azərbaycanın ən böyük ticarət tərəfdaşıdır və Azərbaycanda 95 İtalya şirkəti fəaliyyət göstərir. Onlar müxtəlif sahələrdə həm özəl sektorla, həm dövlət qurumları ilə əməkdaşlıq edir, xidmət, ticarət, nəqliyyat, kənd təsərrüfatı, şərabçılıq və digər sahələrdə çox uğurlu iş birliyi yaradılıb. Ölkəmizin müştəqiliğ illerində qazandığı nailiyyətlərdən danişan Mehriban xanım Əliyeva müxtəlif sahələrdə əldə edilən uğurları qeyd edib. Azərbaycanda son 15 ilde iqtisadiyyatın 3,2 dəfə artdığını, ölkəyə 250 milyard dollar investisiya qoymuşduğunu diqqətə çatdırıb: "Biz sosial-yönümlü siyaset aparırıq. Son illər ölkəmizdə işsizliyin səviyyəsi kəskin şəkilde enmişdir və cəmi 5 faiz teşkil edir. Yoxsulluq təxminən 50 faizdən 5,4 faizə düşmüşdür. Davos Dünya İqtisadi Forumu Azərbaycanın iqtisadiyyatını rəqabət qabiliyyətinə görə 35-ci yere layiq görülmüşdür. İnkliuziv İnkışaf İndeksinə görə Azərbaycan inkışaf edən ölkələr arasında 3-cü yerdədir. Bütün bu göstəricilər onu göstərir ki, Azərbaycanda həm iqtisadi, həm siyasi baxımdan çox sabit vəziyyət yaranıb, investisiyalar üçün çox gözəl mühit var. Biz İtalya şirkətlərinə ölkəmizə dəvət edirik, mövcud olan şəraitdən istifadə etmək üçün bütün şəhərlərə gələcək".

Nazaket 21 İZBİRİNİZ

2 oktyabr 2018-ci il

Birinci vitse-prezident Mehriban Əliyevanın İtaliyaya rəsmi səfəri bu ölkənin KİV-lərində geniş işıqlandırılıb

≡ MENU CERCA

Il Messaggero.it

La Repubblica dell'Azerbaigian festeggia i suoi primi 100 anni

SPETTACOLI > CULTURA

Mercoledì 26 Settembre 2018 di Elena Panarella e Rossella Fabiani



Due giornate piene di incontri istituzionali al più alto livello e di appuntamenti culturali quelle che il primo vicepresidente della Repubblica dell'Azerbaigian, ha trascorso ieri e oggi a Roma, in occasione del 100° anniversario della nascita della Repubblica dell'Azerbaigian. Una visita ufficiale organizzata in questa

data proprio per suggerire ancora di più i già ottimi legami che uniscono il suo Paese all'Italia. La signora Mehriban Aliyeva, che è moglie del presidente İlham Aliyev, ha incontrato oggi Papa Francesco e il presidente della Repubblica, Sergio Mattarella, e ieri ha incontrato la presidente del Senato, Maria Elisabetta Alberti Casellati e il ministro dell'Economia e delle Finanze, Giovanni Tria.



Centesimo anniversario Azerbaigian, la due giorni romana di Mehriban Aliyeva

Incontri istituzionali e culturali per la Primo Vicepresidente azerbaigiana



Azerbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın İtaliyaya rəsmi səfəri bu ölkənin çoxsaylı kütləvi informasiya vasitələri tərəfindən geniş işıqlandırılıb.

AZERTAC xəbər verir ki, İtaliyanın "Il Messaggero", "Askanews", "9colonne", "Agenzia Nova", "Radioradicale", "Notizie Yahoo", "Comunicazione Inform", "Agivvelino", "Prealpina", "Rete Sole" və "Rete7" kimi kütləvi informasiya vasitələri səfər çərçivəsində Birinci vitse-prezident Mehriban Əliyevanın İtalya Respublikasının Prezidenti Sercio Mattarella və Senatın sədri Maria Elisabetta Alberti Kasellati ilə keçirdiyi görüşlərə yer veriblər.

Yazılarda İtalya Senatının Custiniani sarayında təşkil olunmuş "Azərbaycan Xalq Cumhuriyyətinin yaranmasının 100 illiyi və Azərbaycan Respublikası ilə İtalya Respublikası arasında strateji tərəfdəliq münasibətləri" adlı konfransda Birinci vitse-prezident Mehriban Əliyevanın və Senatın sədri Maria Elisabetta Alberti Kasellatinin çıxışlarındakı fikirlərə istinad olunub. Azərbaycan Xalq Cumhuriyyətinin tarixi, Azərbaycanın müstəqillik illərində keçdiyi yol, eldə etdiyi nailiyyətlər və Azərbaycan-İtalya strateji tərəfdəliyi, Heydər Əliyev Fonduñun iki ölkə arasında humanitar əlaqələrin inkişafındakı rolundan bəhs edilib.

Həmçinin İtalya KİV-ləri Azərbaycan Xalq Cumhuriyyətinin yaranmasının 100 illiyi münasibətilə Romanın Milli Müasir və Çağdaş İncəsənət Qalereyasında təşkil olunmuş resmi ziyafət barədə məlumat verib. Ziyafətdə Birinci vitse-prezident Mehriban Əliyevanın və İtalya hökuməti adından çıxış etmiş iqtisadiyyat və maliyyə naziri Covanni Trianin fikirlərinə yer verilib. Tədbirde Azərbaycan Xalq Cumhuriyyətinə dair sərgi və sənedli filmin nümayiş olunması da qeyd edilib.

Семья президента: Ильхам Алиев



Президент Азербайджана Ильхам Алиев с супругой Мехрибан Алиевой

ВИДЕО • 00:00, 30 сентября 2018 • 1 версия для печати

Кем хотел стать в молодости глава Азербайджана

Лента новостей

СПОРТ • 12:49
Баста уличил фанатов «Ростова» в лицемерииСПОРТ • 11:34
Козак пронинспектировал «Сочи Автодром»ОБЩЕСТВО • 12:31
Вахтанг Кикабидзе рассказал о борьбе с раком мозгаСПОРТ • 11:28
Серена Уильямс спела голой на камеруОБЩЕСТВО • 11:34
Набиуллина в Чечне прокатилась на баггиВИДЕО • 02:00
Число перебежчиков из КНДР в Южную Корею сократилось

Поделиться

"News.ru" Azərbaycan Prezidenti barədə yazıb

Rusyanın "News.ru" internet nəşri Azərbaycan Prezidenti İlham Əliyevə həsr olunmuş məqalə dərc edib. <https://news.ru/v-mire/aliev-prezident-azerbajdzhan/> AZERTAC xəbər verir ki, "News.ru" postsovət məkanının dövlət başçıları haqqında silsilə məqalələr dərc edir. Portal yazır ki, ölkə rəhbərləri tərəfindən qəbul edilən qərarlar adətən təkcə obyekтив vəziyyətdən deyil, həm də dövlət başçısının şəxsiyyətindən - onun təriyəsindən, dünya görüşündən, dəyərlərindən asılı olur. Bundan əvvəlki materiallar Ukrayna, Belarus, Qazaxıstan, Moldova, Özbəkistan, Türkmenistan və Tacikistanın dövlət başçılarına həsr edilib.

Məqalədə qeyd olunur ki, Azərbaycanın paytaxtı Bakı şəhərində, çox hörmətli ailəde doğulan İlham Əliyev Moskva Dövlət Beynəlxalq Münasibətlər Institutunu (MDBMI) bitirib. 2003-cü ildə İlham Əliyev Azərbaycan Prezidenti seçilib. Daha sonra ölkə vətəndaşları 3 dəfə ardıcıl olaraq ona respublikaya rəhbərliyi etibar ediblər. Məqalədə Azərbaycan Prezident İlham Əliyevin, həmçinin birinci xanım Mehriban Əliyevanın həyatından digər mərafatlı faktlar da yer alıb.

Sankt-Peterburqda MDB ölkələrinin Mədəni Əməkdaşlıq Şurasının icası keçiriləcək

Oktobre 12-13-də Sankt-Peterburqda MDB ölkələrinin Mədəni Əməkdaşlıq Şurasının icası keçiriləcək. MDB icraiyyə Komitəsinin mətbuat xidmətindən AZERTAC-a verilən məlumatə görə, iclasda 10-dan çox məsələyə, o cümlədən 2016-2020-ci illər üçün mədəniyyət sahəsində əməkdaşlığın əsas tədbirlərinin və MDB-də Mədəniyyət ilinə həsr edilmiş Tədbirlər Planının yerinə yetirilməsi, "Birliyin mədəni paytaxtları" dövlətlərarası programın həyata keçirilməsinin gedişi məsələlərinə baxılması nəzərdə tutulur.



Şura üzvləri "MDB ART EXPO" Beynəlxalq sərgisinin keçirilməsi, muzey işi sahəsində əməkdaşlığı dair saziş layihəsinin hazırlanması üzrə işin gedişi, MDB ölkələrinin müasir müəlliflərinin bədii əsərlərindən ibarət "Birlikdə oxuyuruq - bir-birimizi öyrənirik" adlı səyyar sərgi layihəsinin həyata keçirilməsi, Birlik istirakçısı olan dövlətlərin Delfi Gənclər Oyunlarının təşkili, mədəniyyət və incəsənat məsələlərinə həsr edilmiş "Sodrujestvo iskusstv" adlı dövlətlərarası informasiya-analitik jurnalın nəşri və bir sıra başqa məsələləri müzakirə etmək niyyətindədir. Mədəni Əməkdaşlıq Şurası 1995-ci ildə yaradılıb. Şuranın tərkibinə Birlik üzvü olan bütün 11 ölkənin mədəniyyət nazirləri daxildir.

Nizami Gəncəvinin "Xosrov və Şirin" poeması xüsusi layihə əsasında çapdan çıxb

Dahi Azərbaycan şairi Nizami Gəncəvinin ikinci böyük poeması olan "Xosrov və Şirin" nəfis şəkilde çapdan çıxb. Kitab Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) heyata keçirdiyi xüsusi layihəyə uyğun olaraq çapa tövsiyə edilib.

AMEA-nın Əlyazmalar İnstitutundan AZERTAC-a bildirilib ki, Əməkdar rəssam Fəxrəddin Əlinin poemadakı müxtəlif əhvalatlarla və obrazların düşdürüyü vəziyyətlə bağlı çəkdiyi rəsmlər əsərin süjet xəttini tamamlamaqla yanaşı, oxucunun hadisələrin cərəyan etdiyi tarixi dövrlə dəha yaxından tanış olmasına, bir növ hadisələrin iştirakçısına çevriləməsinə şərait yaradır. Əsərin layihə rəhbəri AMEA-nın prezidenti, akademik Akif Əlizadədir. Nizami ərsinin xalqımıza çatdırılmasında mühüm addım sayıla biləcək bu kitaba AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli redaktorluq edib.

AMEA-nın Humanitar Elmlər Bölüməsinin akademik-katibi, akademik Teymur Kərimlinin kitaba yazılışı geniş "Ön söz"də Nizami Gəncəvinin "Xosrov və Şirin" poemasının dünya ədəbiyyatındaki yerində bəhs edib. Nizami yaradıcılığına yeni rakursdan baxmağın vacibliyini vurgulayan alim əsərdə türkçü və türk ruhunu göstərən beyt və hissələr üzərində xüsusi dayanıb. O, sovet ideologiyasına əsaslanan ədəbiyyatşunaslığının Nizami əsərlərinin məzmun və mahiyyətini uzun illər təhrif etdiyini vurgulayıb və Azərbaycanın müstəqil olduğu hazırkı dövrə həmin səhərlərin düzəldilmesi istiqamətində görülən və görülecek işlərə toxunub. Kitab "Şərq-Qərb" nəşriyyat evində çapdan çıxb.

"Bəzi "siyasi oyunbazlar" Dağılıq Qarabağ münaqişəsinin həlli məsələsini manipulyasiya predmetinə çeviriblər"

Azərbaycan dövləti Ermenistanın işgalçi siyaseti nəticəsində meydana çıxmış Dağılıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normaları əsasında, yeni ölkəmizin ərazi bütövlüyü çərçivəsində həll olunması istiqamətində qətiyyətli mövqeyini və siyasetini davam etdirir". Bu fikri Yeni Azərbaycan Partiyası İcra katibinin müavini, Milli Məclisinin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov deyib.

Onun sözlerinə görə, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Dağılıq Qarabağ münaqişəsinin həlli ilə əlaqədar zəruri addımlar atılır: "Danışqlar prosesində Azərbaycanın principial mövqeyi birmənalı şəkildə ifade edilir. Azərbaycan dövləti bütün diplomatik imkanlardan və beynəlxalq tribunalardan istifadə edərək Dağılıq Qarabağ münaqişəsinin həllinin zəruriliyini daim diqqət mərkəzində saxlayır. Bununla yanaşı, Azərbaycan Ordusunun gücləndirilmesi - ölkəmizin hərbi qüdrətinin daha da artırılması istiqamətində məqsədönlü fəaliyyət uğurla davam etdirilir. Paytaxt Bakıda keçirilən son iki möhtəşəm hərbi parad ən müasir silahlarla təchiz edilmiş Azərbaycan Ordusunun qüdrətini bir daha nümayiş etdirdi. Diger tərəfdən, qacqın və məcburi köçkünlərin problemlərinin həlli, mənzil-məisət şəraitinin yaxşılaşdırılması, müharibə veteranlarına, şəhid ailələrinə yüksək diqqət və qayğı göstərilməsi Azərbaycan iqtidarının Dağılıq Qarabağ münaqişəsinin həlli məsələsinə və onun nəticələrinin aradan qaldırılmasına olan münasibətini eks etdirir. Büttövlükde isə, Azərbaycan iqtidarı və xalqı Dağılıq Qarabağ münaqişəsinin nizamlanması məsələsində six birlik nümayiş etdirir".

YAP İcra katibinin müavini vurğulayıb ki, Azərbaycan cəmiyyətində heç bir nüfuza və dəstəye malik olmayan bəzi "siyasi oyunbazlar" Dağılıq Qarabağ münaqişəsinin həlli məsələsini manipulyasiya predmetine çevirirək öz maraqlarını təmin etməye çalışırlar: "Həmin şəxslərin Qarabağ məsələsi adı altında idman meydançasında mitinq keçirməkə "siyasi şou" təşkil etməsi bunun bariz nümunəsidir. Idman meydançasında keçirilən hər hansı bir mitinq vasitəsilə Dağılıq Qarabağ problemi ilə bağlı münasibət formalaşdırmaq olmaz. Zaten, Azərbaycan xalqı Dağılıq Qarabağ münaqişəsinin həllini, işgal altında olan torpaqlarımızın azad olunmasını isteyir. Bu, ümummilli məsələdir və bütün Azərbaycan xalqı bu məsələdə vahid mövqedədir. Amma görünür, Qarabağ məsələsi adı altında bu mitinqi təşkil edənlərin məqsədləri başqdır. Onlar öz etrafında adam toplaya bilmedikləri üçün hər bir vətəndaşımızı düşünür və Azərbaycan xalqının tale-



yüklü məsələsi olan Dağılıq Qarabağ münaqişəsinin həlli məsələsindən öz maraqlarını təmin etmək üçün istifadə etmək yanaşı, bununla düşmən deyirmanına da su tökmüş olurlar. Hətta həmin qruplar Avropadan, başqa yerlərdən çağırışlar edirlər. Əslində isə, Dağılıq Qarabağ münaqişəsinin həlli məsəlesi ilə bağlı Azərbaycanda mitinq keçirməyə ehtiyac yoxdur, çünki Azərbaycan xalqı işgal olunmuş ərazilərimiz azad edilməsini istəyir. Əgər bu insanları Dağılıq Qarabağ probleminin həlli bu qədər maraqlandırırsa, o zaman onlar Avropa küçələrində, Ermənistan səfirliliklərinin, beynəlxalq təşkilatların qarşısında nümayiş keçirsinlər, Xocalı soyqırımından hakimiyyətə gəlmək üçün istifadə edənlərin, dövlət çevrilişlərində iştirak edənlərin, Azərbaycanda hərc-mərcliyin - xaosun yaranmasına cəhd göstərənlərin mitinqdə iştirakı olduqca gülənc və paradosksaldır. Həmin şəxslər mitinqdə Qarabağ məsələsini manipulyasiya vasitəsinə çevirirək Azərbaycan hakimiyyətini ittihəm edən, üstəlik, mitinqin mövzusuna aidiyyəti olmayan absurd fikirlər səsləndirdilər. Onlar guya Qarabağ məsələsi üçün toplaşmışdır amma "Qarabağ kartı" vasitəsilə olmayan nüfuzlarını artırmaq məqsədilə Azərbaycan dövləti və iqtidarı əleyhinə fikirlər ifadə etməkə mitinqi primitiv "siyasi şou"ya çeviridilər. Əlbətə, Azərbaycan cəmiyyəti bu cür antimilli şəxslərin xalqımızın və dövlətimizin mənafeyinə zidd fikirlərini, mövqeyini ikrah hissə ilə qarşayırlar. Azərbaycan vətəndaşları bu şəxslərin əqidəsinə, xalqa və dövlətə münasibətinə yaxşı bələddir. Belələri konkret olaraq Dağılıq Qarabağ probleminin həlli məsələsində ermənilərlə eyni mövqedən çıxış edirlər, erməni təbliğat maşınının absurd tezisləri və iddialarını səsləndirirlər. Əgər belə olmasayıdı, mitinqdə onların ittihəm xarakterli fikirlərinin ünvanı - hədəfi Azərbaycan dövləti və hakimiyyəti deyil, bilavasitə təcavüzkar Ermənistan oları. Onlar bu məsələdə torpaqlarımızı işgal altında saxlayan təcavüzkar Ermənistanı yox, Azərbaycan dövlətini və iqtidarı hədəfa çevirməyə çalışmaqla milli maraqlara zidd mövqede olduğunu bir daha nümayiş etdirdilər".

"Bütövlükdə, Azərbaycan xalqının mövqeyini və iradəsini eks etdirməyən bu "siyasi şou" xarakterli mitinqdə səsləndirilən pafoslu fikirlər tamamilə reallıqlardan uzaq idi. Bəzi "siyasi oyunbazlar" çıxışlarında Dağılıq Qarabağ məsəlesi ilə bağlı Azərbaycan iqtidarını və dövlətini hədəfa almaqla konkret siyasi məqsədlər güdüyüklərini nümayiş etdirdilər. Beləliklə, bir daha aydın oldu ki, bu, müxtəlif siyasi məqsədlər xidmet edən və Dağılıq Qarabağ məsələsindən manipulyasiya vasitəsi kimi istifadə etməyə çalışıan bir qrup "siyasi oyunbaz"ın təşkil etdiyi mitinqdir", - deyə S. Novruzov əlavə edib.

YAP İcra katibinin müavini ona da diqqətə çatdırıb ki, istenilən insan Qarabağla bağlı metbuatda, televiziyyada, sosial şəbəkələrdə və müxtəlif informasiya resurslarında fikir bildirə bilir. Biz bunu xüsusile Azərbaycan Ordusunun Aprel dö-

"Azərbaycan-Rusiya əlaqələrinin möhkəmləndirilməsində gənclərin rolü"

Bu mövzuda YAP Gənclər Birliyinin təşkilatçılığı ilə konfrans keçirildi

Yeni Azərbaycan Partiyasının Mərkəzi Qərargahında partyanın Gənclər Birliyinin təşkilatçılığı ilə "Azərbaycan-Rusiya əlaqələrinin möhkəmləndirilməsində gənclərin rolü" mövzusunda konfrans keçirilib. Konfransda ölkəmizdə səfərdə olan Rusiyanın "Vahid Rusiya" Partiyasının gənclər qolu olan "Gənclər Qvardiyası" Ümumrusiya İctimai Təşkilatının nümayəndə heyətinin üzvləri də iştirak edirdi.



Tədbiri giriş sözü ilə açan YAP Gənclər Birliyinin sədr müavini Ramin Məmmədov Azərbaycanla Rusiya arasında yüksək əlaqələrin danişaraq, hər iki ölkənin gənclərinin də bu əlaqələrin inkişafına töhfələr verdiyini diqqətə çatdırı.

Konfransda çıxış edən YAP Gənclər Birliyinin sədr Seymour Orucov MGəR Ümumrusiya İctimai Təşkilatının nümayəndələrinin ölkəmizdə səfərini iki ölkə arasında yüksək münasibətlərin göstəricisi olduğunu bildirdi. Bu əlaqələrin tarixi köklərə səykəndiyini vurğulayan S.Orucov bu gün Azərbaycanla Rusiya arasında münasibətlərin strateji tərəfdəşlər seviyyəsində olduğunu qeyd etdi. Rusiya ilə Azərbaycan arasında bütün sahələrdə iqtisadi, mədəni əlaqələr genişlənib, ölkəmizdə rus dilini tədris olunur, rus dilində qəzet və jurnallar dərc edilir. Bu əlaqələrin inkişafında hər iki dövlətin prezidentlərinin dostluq münasibətlərinin xüsusi rol oynadığını qeyd etdi.

Yeni Azərbaycan Partiyası ilə "Vahid Rusiya" Partiyası arasında əlaqələrin yüksək səviyyədə olduğunu deyən YAP GB-nin sədri S.Orucov iki ölkənin hakim partiyalarının gəncləri arasında əməkdaşlığının genişlənməsinin əhəmiyyətini vurğuladı. Onun sözlerinə görə, "Gənclər Qvardiyası" təşkilatının nümayəndə heyətinin Azərbaycana səfəri bu önəmən göstəricisidir. S.Orucov gənclərin qarşılıqlı əlaqələrinin genişlənməsinin iki ölkə arasında münasibətlərin güclənməsində vacib rol oynadığını da vurğuladı.

Konfransda MGəR tərəfindən hazırlanmış "Qəhrəmanlıq zamanı deyil" sənədli filmi nümayiş olundu.

Konfransda MGəR-in Koordinasiya Şurasının üzvü, təşkilatın Tatarıstan regional şöbəsinin rəhbəri Dinar Bariyev çıxışı zamanı filmin əhəmiyyətinə toxunaraq, filmin gənc qəhrəmanlardan bəhs olunduğunu diqqətə çatdırı. Belə ki, bu gənclərin etdikləri fədakarlıqlar özünüreklam məqsədi daşıdır, eksine, insanlıq nümunəsinin göstəricisidir və film maarifləndirici əhəmiyyət kəsb edir.

Dinar Bariyev Azərbaycanla Rusiyanın strateji tərəfdəş olmaqla yanaşı, həm də dost ölkələr olduğunu diqqətə çatdırı. Yeni Azərbaycan Partiyası ilə "Vahid Rusiya" Partiyasının əməkdaşlığının əhəmiyyətindən danişan D.Bariyev qeyd etdi ki, hər iki partiyanın gəncləri arasında da six dostluq münasibətləri mövcuddur. D.Bariyev gənclər arasında əlaqələrin daha da inkişaf etdirilməsinə maraqlı olduğunu söylədi. Bu əlaqələrin inkişafı hər iki ölkənin maraqlarına uyğundur. MGəR-in fealiyyətini eks etdirən slaydin təqdimatı da təşkilat ətrafında iştirakçılarında geniş məlumatın əldə edilməsinə səbəb oldu.

Konfransda digər çıxış edənlər Azərbaycanla Rusiya arasında əlaqələrin inkişafında gənclərin rolunun əhəmiyyətini qeyd etdilər. Sonra tədbir diskussiya şəklində davam etdi.

2 oktyabr 2018-ci il

Naxçıvan Ali Məclisində görüş keçirilib

Oktıabrın 1-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talibov Türkiyənin muxtar respublikaya yeni təyin olunmuş Baş konsulu Məhəmmət Emin Kirazı qəbul edib.



Naxçıvan Muxtar Respublikası Ali Məclisinin metbuat xidmətindən AZƏRTAC-a bildirilər ki, Ali Məclisin Sədri Məhəmmət Emin Kirazı muxtar respublikada Baş konsul kimi fəaliyyətə başlaması münasibetlə tebrik edib. Naxçıvan Muxtar Respublikası ilə dost ve qardaş Türkiye arasında iqtisadi-ticaret, hərbi, mədəniyyət, təhsil və digər sahələrdə əlaqələrin inkişaf etdiyini diqqətə çatdırıban Ali Məclisin Sədri münasibətlərin daha da möhkəmləndirilməsində Baş konsula uğurlar arzulayıb.

Məhəmmət Emin Kirazı səmimi qəbulu görə minnətdarlıq edib, qardaş ölkə Azərbaycanın Türkiye ilə yeganə sərhədi olan Naxçıvan Muxtar Respublikasında diplomatik fəaliyyət göstərməkdən şərəf duyduğunu və əlaqələrin inkişafında səyərini əsirgəməyəcəyini bildirib.

Söhbət zamanı mövcud əməkdaşlıq imkanları müzakirə olunub.

"Ölsəm daha yaxşıdır": Ermənistanda qocaların ifrat ağır sosial vəziyyəti

"The Guardian" Ermənistandakı acliq və səfələt barədə yazır

Böyük Britaniyanın "The Guardian" qəzetində Ermənistanda acliq və səfələtlə bağlı Nik Denziger adlı foto-müxbirin "Ölsəm daha yaxşıdır: Ermənistanda qocaların ifrat ağır sosial vəziyyəti" sərləvhəli məqaləsi dərc olundur.

AZƏRTAC xəber verir ki, məqalədə qeyd edilir ki, Ermənistanda baş veren siyasi əvvələş, geniş yayılmış yoxsulluq və səfələt, eləcə də gənclərin iş tapmaq məqsədilə Rusi-



yaya böyük axını ölkədə, xüsusilə də yaşı insanların acinacaqlı vəziyyətə düşməsinə getirib çıxarıb. Yaşı 75-dən yuxarı olan minlərlə insan qışda mənfi 30 dərəcə temperatur şəraitində həyat mübarizəsi aparır ve verilən çox cüzi təqaüd isə onların yetərinə qidalanmaları və ya dərman əldə etmələrinə kifayət etmir.

Məqalə müəllifi Nik Denziger Din 2017-ci ilin əvvəlində onun İsviçrə, Monako və Ermənistandan Qırmızı Xaç və Qızıl Aypara cəmiyyətləri tərəfindən Ermənistanda yaşlıların vəziyyətini araşdırmaq və onlara kömək etmək üçün pilot layihəyə dəstək vermək məqsədilə bu ölkəyə ezam olduğunu bildirir.

Nik Denziger yazır ki, bu, onun Ermənistandan şəhər və kəndlərinə birinci səfəri olmasa da, Ermənistandan Vanadzor şəhərindəki ifrat yoxsulluqla bağlı çəkiliş edərkən Hasmik adlı bir qadının keşməkeşli həyatını eks etdirib. Bu qoca qadının soyuqdan qorunmaq üçün evdə olan bütün paltarlarla bürünməsinin, aldığı çox aşağı təqaüd isə günəzində sobanı qızdırmaq üçün odun ala bilməməsi, həmçinin yerli çörəkçidən belə gün ərzində güzəşt-

li çörək ala bilməməsinin şahidi olub. Müəllif qadının susuz, işıqsız və qazsız bir evdə həyat mübarizəsi apardığını qeyd edir. Müəllif vurğulayır ki, Ermənistanda olan bu sosial əziyət kütlevi xarakter daşıyır. Məsələn, 68 min əhalisi olan Vanadzor şəhərində 20 minden çox yaşlı insan yaşayır. Onların bir çoxu köməksiz və qayğısız həyat sürür. Çox aşağı təqaüd ilə burada, hətta ərzaq və istilik kimi əsas ehtiyacları ödəmək üçün pul tapmaq əsl mübarizəyə çevrilib. "2017-ci ilde burada çəkiliş etdikdə düşünürdüm ki, acliq və səfələt içərisində yaşayan insanların acinacaqlı təsviri etdiyim fotosəkillərle, bu sosial vəziyyətlərini işıqlandırmaqla onların bu vəziyyətini üzə çıxacağına kömək etmiş olacağım", - deyə Ni. Denziger yazır.

Bavakan Avestiyan adlı 80 yaşlı qoca qadın həyat yoldaşılıq ilə birlikdə Ermənistandan Gümrü şəhərinin mərkəzindəki birotaqlı evdə yaşayır. Bizim sefərimizdən üç il əvvəl avtomobil qəzasında ayağı qırılan qoca qadın o vaxtdan bəri yataq xəstəsidir və bütün gününü evde keçirir. İndi o, həm de Parkinson xəstəliyindən əziyət çeker. "Mən zəngin bir qadın idim, hər kəsə əl tuturdum. İndi isə bu vəziyyətdəyəm. Ölsəm daha yaxşıdır", - deyə o ağlayır. O, ömrü boyu toxuculuq fabrikində işləyib və hazırda ayda 35 min dram (55 funt sterlinq) təqaüd alır. "Qışda bu təqaüdün, demək olar ki, hamısı istilik kimi ehtiyacı ödəməyə sərf olunur. Mənim əsas problemim maliyyə ilə bağlıdır", - deyə qoca qadın bildirir.

"Bir daha təsdiq edildi ki, Ermənistən münaqişə tərəfidir, danışıqlar da onunla davam etdiriləcək"

Düşənbədə MDB Sammiti çərçivəsində Prezident İlham Əliyevin Ermənistənə səhəbətin ardına qarşı tərəfin Dağlıq Qarabağ münaqişəsi ətrafında səsləndirdiyi aşırı bəyanatlara və keskin ritorikalara son qoymuş oldu. Bunu Trend-ə "SƏS" qəzetiñin baş redaktoru, siyasi ekspert Behruz Quliyev sözügedən məsələyə münasibəti açıqlayarkən deyib. Onun sözlərinə görə, eyni zamanda, Ermənistən tərəfindən danışıqlar prosesinin formatının dəyişdirilməsi, yəni Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma rejimin də bu danışıqlara cəlb edilməsi iddiası aradan qaldırıldı: "O cümlədən, bu amil bir daha təsdiq etdi ki, Ermənistən münaqişə tərəfidir, gələcəkdə aparılacaq danışıqlar da onunla davam etdiriləcək. Məhz bu yolla normal danışıqlar prosedurunu qurmaq, nəticələr əldə etmek mümkündür".

Ekspert digər bir mühüm məsələyə də toxunaraq, temas xəttində və Ermənistənə sərhəddə insidentlərin qarşısının alınması üçün operativ əlaqə mexanizmlərinin yaradılması barədə qəbul edilən qərarın münaqişənin tənzimlənməsi istiqamətində rol alacağını deyib: "Əlbətə ki, bu anlaşma məhz Prezident İlham Əliyevin apardığı səlis diplomatik siyasetin uğurlu göstəricisidir və tərəflər arasında qəbul edilecək növbəti qərarlar münaqişənin sülh yolu ilə tənzimlənməsinə öz töhfələrini verə bilər. Çünkü görünən də budur ki, artıq Ermənistən tərəfi də danışıqların əvvəlki mövqeyinə qayıtmak istəyində olduğunu göstərməkdədir".



DSX: Külli miqdarda pirotekniki vasitələrin ölkə ərazisinə gətirilməsinin qarşısı alınıb

Dövlət Sərhəd Xidməti (DSX) sərhəd mühafizəsinin etibarlı təmin olunması sahəsində tədbirləri uğurla davam etdirir. DSX-nin metbuat mərkəzindən AZƏRTAC-a bildirilər ki, son günlər Xidmet əməkdaşlarının sayıqlığı və peşəkarlığı sayesində Sərhəd Qoşunlarının "Şəmkir" sərhəd dəstəsinin xidməti ərazisində külli miqdarda pirotekniki vasitələrin ölkə ərazisine qacaqmal yolu ilə getirilməsinin qarşısı alınıb. Həmçinin "Göytəpe" və "Zaqatala" sərhəd dəstələrinin xidməti ərazilərdə dövlət sərhədini pozmağa cəhd edən iki nəfər saxlanılıb.




Sentyabrın 25-də Gürcüstan ilə dövlət sərhədində Ehrəm çayının axını ilə müqabil ölkə ərazisindən üzüb gələn göy rəngli çəllək aşkar olunub. Çəlləyə baxış keçirilən zaman 22 min 800 ədəd "Enigma" markalı pirotekniki vasite aşkarlanıb.

Sentyabrın 21-də DSX sərhəd qoşunlarının "Zaqatala" sərhəd dəstəsinin xidməti ərazisində Balakən rayonunun Yeni Şərif kəndi yaxınlığında sərhəd zastavasının xidməti sahəsində sərhəd naryadı tərəfində naməlum şəxsin hərəkəti aşkarlanıb. Sərhəd zastavasının şəksi heyeti "Silaha" komandası ilə qaldırılaraq hadisə yerinə hərəkət edib. Gürcüstan və Azərbaycan Respublikası istiqamətində dövlət sərhədini pozaraq hərəkət edən bir nəfər saxlanılıb. Araşdırma zamanı saxlanılan şəxsin İran vətəndaşı, 1974-cü il təvəllüdü Şuhəri Omid Həmid olduğunu müəyyənləşib. Onun aprelin 17-də "Böyük Kəşik" Sərhəd Nezəret Məntəqəsində (SNM) keçərək Gürcüstənə getməsi və aprelin 23-də "Şixli" SNM-dən Gürcüstəndən ölkəməz qayıdarkən Dövlət Miqrasiya Xidməti tərəfindən ölkəyə girişi qadağan olunduguna görə geri qaytarıldığı üçün dövlət sərhədini qanunsuz yolla keçməyə cəhd etməsi məlum olub. Sərhəd pozucusunun üzərində ona məxsus İran pasportu, şəxsiyyət və sürücülük vəsiqələri, bank kartı, 429 manat, 50 min İran təməni, 2 ədəd yaddaş kartı, "iPhone 5S" markalı mobil telefon, İranə məxsus sim kart, 1 əl fəneri, 1 bıçaq, "powerbank", geyim əşyaları və ərzaq məhsulları aşkarlanıb.

Sentyabrın 26-də Dövlət Sərhəd Xidmətinin sərhəd qoşunlarının "Göytəpe" sərhəd dəstəsinin xidməti ərazisində Bileşəvar rayonunun Bileşəvar kəndi yaxınlığında sərhəd zastavasının xidməti ərazisində qabaqlayıcı əməliyyat məlumatına əsasən sərhəd pozucusu saxlanılıb. Araşdırma zamanı saxlanılan şəxsin Azərbaycan Respublikası vətəndaşı, Şəmkir rayon sakini 1998-ci il təvəllüdü Tofiqzadə Pərvənə Elşən qızı olması və İran İslam Respublikası vətəndaşı ilə ailə qurmaq məqsədilə 2017-ci ilin dekabrında Culfa SNM-dən qanuni yolla İran İslam Respublikasına getməsi, lakin İran vətəndaşının həyat yoldaşı və qohumları onları evdən qovduqları üçün uzun müddət ayrı-ayrı şəhərlərdə yaşamları müəyyən edilib. P.Tofiqzadənin verdiyi məlumatə əsasən, ona məxsus olan Azərbaycan Respublikasının ümumvətəndaş pasportunu ailə qurduğu İran vətəndaşı tərəfindən elindən alındığına görə dövlət sərhədini qanunsuz yolla keçmək məcburiyyətində qalıb. Sərhəd pozucusunun üzərində 1 ədəd "Samsunq" markalı mobil telefon, 30 manat, 1 ədəd hesab kartı, şəxsiyyət vəsiqəsi və el çantası aşkar olunub. Faktlar üzrə əməliyyat və istintaq tədbirləri davam etdirilir.

Tibb sahəsində Nobel mükafatı laureatlarının adları açıqlanıb

Isveçdə tibb sahəsi üzrə Nobel mükafatı laureatlarının adları elan edilib. 2018-ci il üçün bu mükafata amerikalı və yaponiyalı alımlar Jeyms P. Allison və Tasuku Honjo layiq görünlərlər. AZƏRTAC xəber verir ki, alımlar xərçəng terapiyasının mənfi immun tənzimləməsinin qadağan edilməsini keşf etdikləri üçün mükafata layiq görünlərlər.



- Məhəbbət xanum, ölkəmizdə artıq yeni tədris ili başlayıb. Hər il 5 sentyabr Bilik Günü respublikamızda böyük təntənə ilə qeyd olunur. Bu baxımdan, yeni tədris ili və bu ilə hazırlıq məsələləri ilə bağlı fikirlərinizi bildirməyi xahiş edirik...

- İlk növbədə, yeni tədris ilinin başlanması münasibətələr ölkəmizin təhsil ictimaiyyətini, müəllimləri, şagirdləri və tələbələri, valideynləri təbrik edirəm. Öten dərs ilində "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası"nda ümumi təhsil sisteminin müasir dövrün tələb və çağırışlarına uyğun inkişafı ilə bağlı müəyyənləşdirilmiş hədəflərdən irəli gələn vəzifələrin yerinə yetirilməsi daim diqqətdə saxlanılıb, onların reallaşdırılması istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilib. Prezident İlham Əliyevin dəstəyi və qayğısının nəticəsi olaraq yeni məktəblərin inşası, o cümlədən ucqar yaşayış məntəqələrindəki yararsız vəziyyətə düşmüs azkomplektli məktəbler üçün modul tipli binaların quraşdırılması, eləcə də ümumtəhsil məktəblərinin əsaslı təmiri və müdafiə-dərəs bazasının möhkəmləndirilməsi sahəsində aparılan işlərin ardıcıl davam etdirilməsi bütövlükde ümumi təhsilin infrastrukturunun yenidenqurulmasına, təlim-tərbiye şəraitinin, təhsilin keyfiyyətinin yaxşılaşmasına, pedaqoji kollektivlərdə iş ezmənin yüksəlməsinə müstəsna dərcədə əhəmiyyəti təsir göstərib. Ümumi təhsil sahəsində 2018-2019-cu dərs ilinin prioritet fəaliyyət istiqamətləri barədə Azərbaycan Respublikası təhsil nazirinin 14 avqust 2018-ci il tarixli əmrinə müvafiq olaraq Təhsil Nazirliyi tərəfindən "Ümumi təhsildə keyfiyyət illi"ndə elde olunmuş müsəbet dinamikanın qorunub saxlanılması və mahiyyətə inkişafyönlü tədbirlərin 2018-2019-cu dərs ilində de davam etdirilməsi müqsədəyə uyğun hesab olunub. Yeni tədris iline hazırlıq çərçivəsində öten dərs ilinin nəticələri təhlili olunub və yeni hədəfləri əhatə edən fealiyyət planı hazırlanıb. Bu planda ümumi təhsilin bütün səviyyələri üzrə təlim-tərbiye prosesinin təşkili, məktəbdaxili qiymətləndirme, buraxılış imtahanları və ali məktəblərə qəbul qaydalarına şamil olunan yeni konsepsiya, o cümlədən məktəblərin reytinqin müəyyənədirilməsi sahəsində ciddi dəyişikliklər nəzərdə tutulub. Bu dərs ilindən başlayaraq məktəblərde heftənin ilk iş günü Vətənpərvərlik nümunəsi kimi Dövlət himninin ifası ilə başlayır. Bu da təhsilalıların milli-mənəvi, exlaqi dəyərlərə sahib olan və əsl Azərbaycan vətəndaşlığı kimi formalaşmasında təhsil müəssisələri qarşısında duran əsas vezifədir. Bu səbəbdən 2018-2019-cu dərs ilinin əsas prioritətləri arasında milli-mənəvi dəyərlərin, vətənpərvərliyin, fəal vətəndaş mövqeyinin və milli kimliyin formalaşmasına xidmət edən fealiyyətlərə xüsusi diqqət yetirilecek.

Bu il məktəblərin birinci sınıfına 165780 uşaq qəbul olunub. Ümumiyyətdə ise ümumtəhsil sisteminde 1592 317 uşaq təhsile başlayıb. Oktyabr ayının 1-dən etibarən məktəblər ölkə üzrə 5 yaşlı uşaqların 75 faizinin məktəbehəzərlər qruplarında təlimlərinə başlayacaq. Qeyd edim ki, bu dərs ilində birinci siniflər qəbul olunan uşaqların 65 faizinin məktəbehəzərlər mərhələsini keçməsi onların məktəb həyatına daha yüksək hazırlıqlı olduğunu deməye əsas verir ki, bu da öz növbəsində təhsilde keyfiyyət artımına ciddi təsir göstərir. Ümumiyyətə, dövlət ümumtəhsil məktəblərində məktəbehəzərlığının dövlət büdcəsi hesabına təşkil edilməsi təhsile dövlət qayğısının təzahür kimi qiymətləndirilməlidir.

Yeni dərs ilində 332 adda 6 726 029 nüsxə dərslik və müəllimlər üçün metadik vəsait çap edilib. Şagirdlər dərslikləri sentyabr ayının 3-dən etibarən təhsil alıqları məktəbdən elde etmeye başlayıblar. 11-ci siniflər üçün dərsliklər yeni məzmunda hazırlanıb. 2, 3 və 7-ci siniflər üçün isə dərsliklərin məzmununa əsaslı dəyişikliklər edilib.

- Bildiyiniz kimi, təhsil sahəsinin inkişafı Azərbaycan dövləti üçün

Təhsil sistemimiz beynəlxalq standartlara uyğun olaraq irəliləyir

Azərbaycan Respublikası təhsil nazirinin müavini
Məhəbbət Vəliyevanın yap.org.az-a müsahibəsi



prioritet istiqamətlərindən biridir. Bu gün təhsil sahəsi ilə əlaqədar respublikamızda müümət islahatlar və dövlət proqramları həyata keçirilir. Bütün bunların Azərbaycan təhsilinin dünya təhsil sisteminə integrasiyası baxımdan nə kimi əhəmiyyəti var?

- Əlbəttə, müasir reallıqlar şəraitində dünyada təhsilin önəmi durmadan artmaqdır. Gündü-gündən yüksək rəqabətlilik dövründə ölkələrin inkişafı məhz təhsildən keçir. İndi təhsil ayrı-ayrı ölkələrin inkişaf istiqamətlərini müəyyənləşdirməklə, cəmiyyətin hərəkətli inkişafında həllədici faktora çevrilib. Bu mənada Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin səsəndirdiyi "Əger biz inkişaf etmiş ölkələrin tarixinə və bugünkü inkişaf dinamikasına nəzər salsaq görərik ki, əsas hərəkətvericisi qüvvə təhsildir. Elmdir, texnologiyalar, innovasiyalardır. Təbii resurslar yox, məhz biliklərdir" fikirləri mühüm əhəmiyyət kəsb edir. Buna görə də təhsilin keyfiyyətli inkişafına xidmət edən dövlət sənədləri Azərbaycan təhsil sisteminin yenilənməsi və dünyə təhsil məkanına integrasiyası olunmasında mühüm aspektidir. 2013-cü ilde qəbul edilən "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası" və 2018-ci ilin iyundan "Təhsil haqqında" Qanuna edilən dəyişikliklər səsliyələrinin modernlaşmasını, müasir dövrün hədəfləri nəzəre alınmaqla keyfiyyətli inkişafını nəzərdə tutur ki, bu da milli təhsil sisteminin beynəlxalq cəlbediciliyini artırır. Mühüm dövlət sənədlərində dünyada davam edən əmumi inkişaf tendensiyalarına uyğun olaraq, ölkəmizdə də yüksək texnologiyalara əsaslanan iqtisadiyyatın formalasdırılması qarşılıqlı məqsəd kimi qoyulub. Prezident İlham Əliyev tərəfindən ugurla həyata keçirilən iqtisadi strategiyanın əsas prioritətləri arasında milli-mənəvi dəyərlərin, vətənpərvərliyin, fəal vətəndaş mövqeyinin və milli kimliyin formalasmasına xidmət edən fealiyyətlərə xüsusi diqqət yetirilecek.

Bu il məktəblərin birinci sınıfına 165780 uşaq qəbul olunub. Ümumiyyətdə ise ümumtəhsil sisteminde 1592 317 uşaq təhsile başlayıb. Oktyabr ayının 1-dən etibarən məktəblər ölkə üzrə 5 yaşlı uşaqların 75 faizinin məktəbehəzərlər qruplarında təlimlərinə başlayacaq. Qeyd edim ki, bu dərs ilində birinci siniflər qəbul olunan uşaqların 65 faizinin məktəbehəzərlər mərhələsini keçməsi onların məktəb həyatına daha yüksək hazırlıqlı olduğunu deməye əsas verir ki, bu da öz növbəsində təhsilde keyfiyyət artımına ciddi təsir göstərir. Ümumiyyətə, dövlət ümumtəhsil məktəblərində məktəbehəzərlığının dövlət büdcəsi hesabına təşkil edilməsi təhsile dövlət qayğısının təzahür kimi qiymətləndirilməlidir.

Yeni dərs ilində 332 adda 6 726 029 nüsxə dərslik və müəllimlər üçün metadik vəsait çap edilib. Şagirdlər dərslikləri sentyabr ayının 3-dən etibarən təhsil alıqları məktəbdən elde etmeye başlayıblar. 11-ci siniflər üçün dərsliklər yeni məzmunda hazırlanıb. 2, 3 və 7-ci siniflər üçün isə dərsliklərin məzmununa əsaslı dəyişikliklər edilib.

- Bildiyiniz kimi, təhsil sahəsinin inkişafı Azərbaycan dövləti üçün

ləndirməsində iştirak edəcək. Şagirdlərimizin iştirak etdiyi beynəlxalq tədqiqatların əhəmiyyətli nəticələri yeni programla, kurikulumla oxuyan uşaqların ənənəvi programla təhsil alan həmyaşılardan daha üstün bacarıqlara yiyələndiyini deməyə əsas verir. Məhz beynəlxalq qiymətləndirmədə davamlı iştirakımız ölkə təhsilinin beynəlxalq standartlara uyğunluğunu, onun müasir dünyada yerini və səviyyəsini obyektiv təyin etmək yaşı naşı gələcək prioritətləri və hədəfləri müəyyənləşdirmək üçün ciddi əsas sahildir.

- Ölkəmizdə insan kapitalının inkişafı da mühüm strateji prioritetlərindən biri kimi müəyyənləşdirilib. Şübhəsiz ki, təhsil bu strateji hədəfə çatmaq üçün an əhəmiyyətli vasitədir. Bu istiqamətə həyata keçirildi. Bütün bunların Azərbaycan təhsilinin dünya təhsil sisteminə integrasiyası baxımdan nə kimi əhəmiyyəti var?

- Məlumdur ki, müasir dövrde hər hansı bir ölkənin inkişafını şərtləndirən əsas amil onun təbii sərvətləri deyil, bu sərvətlərin yüksək səviyyədə insan kapitalına çevrilmesidir. Bu da bir reallıqdır ki, hazırda öz maddi resursları nə səmərəli vasitələr və qisalımlaşdırılmışdır. Əsas hərəkətvericisi qüvvə təhsildən keçir. İndi təhsil ayrı-ayrı ölkələrin inkişaf istiqamətlərini müəyyənləşdirməklə, cəmiyyətin hərəkətli inkişafında həllədici faktora çevrilib. Bu mənada Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin səsəndirdiyi "Əger biz inkişaf etmiş ölkələrin tarixinə və bugünkü inkişaf dinamikasına nəzər salsaq görərik ki, əsas hərəkətvericisi qüvvə təhsildir. Elmdir, texnologiyalar, innovasiyalardır. Təbii resurslar yox, məhz biliklərdir" fikirləri mühüm əhəmiyyət kəsb edir. Buna görə də təhsilin keyfiyyətli inkişafına xidmət edən dövlət strategiyalarında məhz insan kapitalının hərəkətli formalasmasına, parlaq zəkaların inkişafına diqqət yetirir ki, bu da ölkəye böyük gəlirlər gətirməkən bugünkü inkişaf səviyyəsini təmin edir. Prezident İlham Əliyevin uzaqqoraklıklı səsliyələrin "Biz maddi dəyərlərimizi, iqtisadi potensialımızı insan kapitalına çevirməyə nail olan ölkələr daha çox uğur əldə edir. Bir sıra ölkələr öz dövlət strategiyalarında məhz insan kapitalının hərəkətli formalasmasına, parlaq zəkaların inkişafına diqqət yetirir ki, bu da ölkəye böyük gəlirlər gətirməkən bugünkü inkişaf səviyyəsini təmin edir. Prezident İlham Əliyevin tərəfindən imzalanmış "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası"nın icrası prosesində bir çox yeniliklərin tətbiqi ilə bağlıdır. Ən böyük dəyişikliliklər 2017-2018-ci illərdə qəzalı vəziyyətdə olan məktəblərin modul tipli məktəblərə əvəz edilməsi ilə bağlı tapşırığın uyğun olaraq öten il respublikanın 40-dan çox bölgəsində qazalı vəziyyətdə olan 106 təhsil müəssisəsi modul tipli məktəble əvəz olunub. Həzirdə ölkəmizdən müxtəli bölgələrdə 34 yeni məktəb binası tikilir, 22 məktəb binasında isə əsaslı təmir-bərpə işləri aparılır. Görülən işlərin davamı olaraq bu il 41 rayonda 137 modul tipli məktəb istifadəyə verilecək.

"Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafına dair Dövlət Programı"nın icrası çərçivəsində təhsilin inkişafını tərəfindən 3104 məktəbdən 2826-sı (91 faiz) regionların payına düşür. Prezident İlham Əliyevin 2017-2018-ci illərdə qəzalı vəziyyətdə olan məktəblərin modul tipli məktəblərə əvəz edilməsi ilə bağlı tapşırığın uyğun olaraq öten il respublikanın 40-dan çox bölgəsində qazalı vəziyyətdə olan 106 təhsil müəssisəsi modul tipli məktəble əvəz olunub. Həzirdə ölkəmizdən müxtəli bölgələrdə 34 yeni məktəb binası tikilir, 22 məktəb binasında isə əsaslı təmir-bərpə işləri aparılır. Görülən işlərin davamı olaraq bu il 41 rayonda 137 modul tipli məktəb istifadəyə verilecək.

Məlumdur ki, iqtisadiyyatın müasir şəxsləndirilməsi şəraittində peşə təhsil sisteminin yenidən qurulması, işəgötürülənlərin tələblərinə cavab verən sənədlərin rəqəmli tətbiqi ilə bağlı tapşırığın uyğun olaraq öten il respublikanın 40-dan çox bölgəsində qazalı vəziyyətdə olan 106 təhsil müəssisəsi modul tipli məktəble əvəz olunub. Həzirdə ölkəmizdən müxtəli bölgələrdə 34 yeni məktəb binası tikilir, 22 məktəb binasında isə əsaslı təmir-bərpə işləri aparılır. Görülən işlərin davamı olaraq bu il 41 rayonda 137 modul tipli məktəb istifadəyə verilecək.

"Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafına dair Dövlət Programı"nın icrası çərçivəsində təhsilin inkişafını tərəfindən 3104 məktəbdən 2826-sı (91 faiz) regionların payına düşür. Prezident İlham Əliyevin 2017-2018-ci illərdə qəzalı vəziyyətdə olan məktəblərin modul tipli məktəblərə əvəz edilməsi ilə bağlı tapşırığın uyğun olaraq öten il respublikanın 40-dan çox bölgəsində qazalı vəziyyətdə olan 106 təhsil müəssisəsi modul tipli məktəble əvəz olunub. Həzirdə ölkəmizdən müxtəli bölgələrdə 34 yeni məktəb binası tikilir, 22 məktəb binasında isə əsaslı təmir-bərpə işləri aparılır. Görülən işlərin davamı olaraq bu il 41 rayonda 137 modul tipli məktəb istifadəyə verilecək.

Məlumdur ki, iqtisadiyyatın müasir şəxsləndirilməsi şəraittində peşə təhsil sisteminin yenidən qurulması, işəgötürülənlərin tələblərinə cavab verən sənədlərin rəqəmli tətbiqi ilə bağlı tapşırığın uyğun olaraq öten il respublikanın 40-dan çox bölgəsində qazalı vəziyyətdə olan 106 təhsil müəssisəsi modul tipli məktəble əvəz olunub. Həzirdə ölkəmizdən müxtəli bölgələrdə 34 yeni məktəb binası tikilir, 22 məktəb binasında isə əsaslı təmir-bərpə işləri aparılır. Görülən işlərin davamı olaraq bu il 41 rayonda 137 modul tipli məktəb istifadəyə verilecək.

Şübhəsiz ki, ölkə təhsili üçün ən əhəmiyyətli prioritet keyfiyyətli təhsil təminatının davamlılığına nail olmalıdır. Bu gün təhsil ocaqlarımızda yaradılan müsbət mənəvi-psixoloji mühit, təhlükəsiz iş şəraitü, yaradıcı fəaliyyət atmosferi, rehber işçilərin və müəllimlərin qəbulunmaqda qazalı vəziyyətə qədər qəbul olunur. Qəbulun "ASAN Peşə" çərçivəsində keçirilməsi prosesin şəffaflığını artırır, əhətə rəsəni genişləndirir.

Qeyd edim ki, yeni qanunvericilik

təşəbbüsleri ölkəmizdə təhsilin elçətanlığının təmin edilməsinə, daha keyfiyyətli insan kapitalının formalasdırılmasına, təhsilin məzmunun yaxşılaşdırılmasına, bütövlükde isə təhsil sisteminin inkişafına mühüm töhfələr verəcək.

- Məhəbbət xanum, məlumdur ki, son illər ölkəmizdə təhsil infrastrukturunu da əhəmiyyətli dərəcədə yenilənib. Hazırda bu istiqamətdə hansı işlər görürlər?

- Hər bir uğurlu təhsil sistemi modern təhsil infrastrukturuna əsaslanır. Bu mənada ölkəmizdə təhsil infrastrukturunun yaxşılaşdırılması üzrə mühüm töhbələr görürlər. Ölkəmizdə təhsilin inkişafına yönəlmüş infrastruktur sosial layihələr ölkə rehberliyinin daim diqqət merkezindədir. Öten il ölkədə 133 yeni məktəb tikilib, 14 məktəb əsaslı təmir edilib, 500-e yaxın məktəbde isə cari təmir aparılıb. Yeni tədris ili ərəfəsində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şamaxı rayonunda Hey

Oktyabrın 1-də Milli Məclisin 2018-ci ilin payız sessiyasının ilk plenar icası keçirilib. İclası açan Milli Məclisin sədri Oqtay Əsədov Azərbaycan Parlamentinin 100 illik yubileyi münasibatılı sentyabrın 21-də keçirilən təntənəli icası xatırladıb. Bildirib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iclasda iştirak edib və geniş nitq söyləyib. Prezident İlham Əliyev nitqində Azərbaycan dövlətinin və parlamentinin tarixi, ölkəmizin bugünkü inkişafı, dövlətimizin daxili və xarici siyaseti ilə bağlı çox dəyərli təhlillər aparıb. Dövlətimizin başçısı Milli Məclisin fəaliyyətini çox yüksək qiymətləndirib. Prezidentin söylədiyi bu fikir bizim üçün çox əhəmiyyətdir.

Sədr qeyd edib ki, bu gün Azərbaycan uğurla inkişaf edir. Bu inkişafda parlamentin xüsusi rolü var. Azərbaycan parlamenti həm ulu önder Heydər Əliyevin dövründə, həm de bu gün öz fəaliyyəti ilə ölkəmizin müstəqilliyini möhkəmləndirir, inkişafını təmin edir. "Bizim qanunvericilik bazamız en yüksək meyarlara cavab verir. Biz bir çox beynəlxalq konvensiyalara qoşulmuşuq. Ölkəmizdə demokratik inkişafla bağlı siyasetin aparılmasında Azərbaycan parlamentinin xüsusi rolü var. Parlamentin fəaliyyətinə verdiyi yüksək dəyərə görə mən öz adımdan və sizin adınızdan Prezident İlham Əliyevə teşəkkürümüz bildirirəm. Bundan sonra da Milli Məclis Azərbaycan Respublikası Prezidentinin uzaqqorun siyasetini parlament seviyyesinde dəstəkləmək üçün bütün tədbirləri görəcək", - deyə Oqtay Əsədov söyləyib.

Milli Məclisin sədri diqqətə çatdırıb ki, Parlamentin 100 illiyi münasibatılı keçirilən təntənəli iclasda 44 ölkədən, 9 beynəlxalq təşkilatdan 300-ə yaxın nümayəndə heyeti iştirak edib. Bunların içərisində 14 parlament sədri və 20 sədr müavini var idi. Bundan başqa xarici ölkələrin Azərbaycanda akkreditə olunmuş səfirləri və diplomatlar tədbirdə iştirak ediblər. Parlamentdə otuz doqquz nefər təbrik nitqi ile çıxış edib. Sədr deyib: "Hesab edirəm ki, Azərbaycan Parlamentinin yubileyini yüksək seviyyəde qeyd edilməsinə nail ola bildik. Bu münasibətə səzin her birinizi ürekden təbrik edirəm".

Milli Məclis 2018-ci il yaz və növbədənə kar sessiyalarını uğurla başa vurub. Bu dövr ərzində parlamentin 26 icası keçirilib. İclaslar zamanı 261 qanun və qərar qəbul edilib. Milli Məclisin beynəlxalq əlaqələri inkişaf edib. Parlamentin yaz və növbədənə kar sessiyalarında və sonrakı dövrdə deputatlar 38 ölkəyə 90-dan çox səfər ediblər. 57 xarici dövlətin 100-ə yaxın nümayəndəsi heyəti Milli Məclisə olub. Parlament 5 beynəlxalq təşkilatın icaslari keçirilib.

"Bu sessiyada bir sıra zəruri aktların qəbul olunması nəzərdə tutulur. Milli Məclis xüsusən Azərbaycan Respublikasının 2019-cu il dövlət bütçəsi haqqında qanun layihəsini və bündə zərfinə daxil olan digər sənədləri müzakirə və qəbul edəcək", - deyə Oqtay Əsədov bildirib.

Sonra gündəlikdəki məsələlərin müzakirəsinə başlanılıb.

"Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında" Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsinə ikinci səsvermədə baxılıb. Dəyişikliyə əsasən, sənədin 16.7-ci maddesi yeni redaksiyada veriləcək. Həmin maddədə deyilir: Müvəkkilin, sabiq müvəkkilin və onun ailə üzvlərinin pensiya təminatı "Əmək pensiyaları haqqında" Qanuna uyğun olaraq həyata keçirilir. "Normativ hüquqi aktlar haqqında" Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsi birinci oxunuşda nəzərdən keçirilib. Qanun layihəsinə görə sənədin 29.2-ci maddəsində "Bir" sözü "Ad və ya rəqəm dəyişiklikləri ilə

ların uçotu və monitoringi barədə issə bələdiyyədən" sözü ilə əvəz ediləcək.

İclasda "Tarix və mədəniyyət abidələrinin qorunması haqqında", "Mədəniyyət haqqında" və "Milli Arxiv fond haqqında" qanun layihələrinə texniki xarakterli dəyişikliklərə də baxı-

rədə qanun layihəsinə birinci oxunuşda baxılıb. Dəyişikliyə görə sənədin 1.0.4-cü maddəsi yeni redaksiyada veriləcək. Qanun layihəsinə əsasən tütün məmulatlarının buraxılmasını bilavasita həyata keçirən şəxs (satıcı) tütün məhsulunu istifadə edən şəxsin (alıcıının) yetkinlik yaşına çatmasına şübhə etdiğətə satıcı alıcıdan onun şəxsiyyətini təsdiq edən və yaşıını müəyyən etməyə imkan verən sənəd tələb edə bilər.

"Televiziya və radio yayımı haqqında" Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi birinci oxunuşda nəzərdən keçirilib. Dəyişikliklərə əsasən sənədə "tütün məmulatlarını və tütün istifadəsi prosesini nümayiş etdirməmək, həmçinin tütün məmulatlarının və tütün istifadəsi prosesinin nümayiş etdirildiyi eserləri, tamaşaları, proqramları efirdə, kabel yayımı vasitəsilə açıq yayımlamamaq" məzmunlu 40.2.2-1-ci və "Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq teleradio yayımçıları tütündən istifadənin və saqlamlığı zərər vuran digər vərdişlərin mənfi təsiri barədə müvafiq icra hakimiyyəti organlarının, elm müəssisələrinin və qeyri-hökumət təşkilatlarının dəstəyi ilə xəbərdarlığı, maarifləndirici və tərbiyəvi mövzuda verilişler hazırlayıb və bu mövzulara ayda 90 dəqiqədən az olmayan eñir vaxtı ayırırlar. Bu verilişlərin 45 dəqiqəsi saat 17.30-23.00 arasında olmaqla, saat 08.00-23.00 arasında yayımlanır və verilişlərin surəti hər ay Milli Televiziya və Radio Şurasına təhvil verilir." məzmunlu 40.3-cu maddələr əlavə edilir.

Qeyd olunub ki, "Televiziya və radio yayımı haqqında" Qanunda nəzərdə tutulan dəyişikliklər "Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında" Qanuna uyğunlaşdırılma məqsədi daşıyır. "İctimai televiziya və radio yayımı haqqında" Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsinə əsasən tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında" Qanuna uyğunlaşdırılma məqsədi daşıyır. Deputatlar "Vəkillər və vəkillik fəaliyyəti haqqında" Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsini de müzakirə ediblər. Bu Qanunda nəzərdə tutulan dəyişikliklər "Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında" 2018-ci il 1 may tarixli Qanuna uyğunlaşdırılməq məqsədi ilə təklif edilir. İnzibati Xətalar Məcəlləsində edilmiş dəyişikliyə əsasən məhkəmənin baxlığı İnzibati Xəta haqqında iş üzrə icraata fiziki şəxsin müdafiəcisi qismində yalnız vəkil buraxılır. İclasda "Reklam haqqında" Qanunda dəyişikliklər edilməsi barədə 2017-ci il 17 noyabr tarixli Qanunun tətbiqi ilə əlaqədar "Yerli (bələdiyyə) vergiler və ödənişlər haqqında", "Bələdiyyələrin maliyyəsinin əsasları haqqında", "Bələdiyyələrin statusu haqqında" qanullarda nəzərdə tutulur bir sıra dəyişikliklərə də baxılib.

Dağlıq Qarabağ münaqişəsini alət etmək niyyətində olan oyunbazlar

Ermənistanın işgalçılıq siyaseti nəticəsində meydana çıxmış Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normaları çərçivəsində, daha dəqiq desək, ölkəmizin ərazi bütövlüyü çərçivəsində həlli istiqamətində Azərbaycan dövləti qətiyyətli mövqə nümayiş etdirir. Münaqişənin həlli ilə əla-qədər ölkə başçısının rəhbərliyi altında həyata keçirilən siyasətə, atılan zəruri addımlara zərrə qədər şübhə ola bil-məsədə, bəzi avantüristlər bunu sanki görmürlər. Bütün diplomatik imkanlardan istifadə olunaraq, münaqişənin həll edilməsinə səy göstərilsə də, Dağlıq Qarabağ münaqişəsinin həlli hər zaman diqqət mərkəzində olsa da, bunu inkar etməyi özünə rəva bilən manipulyatorlar da tapılır.

Azərbaycanda ordu quruculuğu, ölkənin hərbi qüdrətinin artması belə məhz münaqişənin helline hesablanmış məqsədönlü siyasetdir ve tekzib etmək olmaz ki, bu fəaliyyət uğurla davam etdirilir. Əbəs yere deyil ki, sonuncu möhtəşəm herbi parad işgalçı ölkədə nəzəreçarpacaq dərəcədə güclü rezonans doğurur. İndi düşmən beən müasir silahlarla təchiz edilmiş Azərbaycan Ordusunun qüdrətini etiraf etmək məcburiyyətindədir. Çünkü 15 sentyabrda keçirilen parad ölkəmizin hərbi qüdrətini və imkanlarını kifayət qədər nümayiş etdirdi. İndi bütün dünya ictimaiyyəti, çox gözəl başa düşür ki, Azərbaycan ən qısa zamanda, işgalçılardan torpaqlarını geri almaq əzmindədir və bunu dərk edən ermənilərin də təlaş içində olmaları başa düşüləndir. Başa düşülen isə odur ki, ermənilər hər an Azərbaycan Ordusunun qarşısında aciz qalmaq təhlükəsi ile üz-üzə olduğunu anlayır və məhz bu səbədən də, haqlı olaraq, qorxurlar. İndi Nikol Paşinyanın da öz əvvəlki dava-kar ritorikadan fərqli bir şəkildə danışqlara meyil etməsi, bu təlaşın, bu qorxunun və bir sözə, Azərbaycan Ordusunun qüdrətinin, Dağlıq Qarabağ münaqişəsi istiqamətində aparılan siyasetin məqsədönlü olduğunu nəzərətindən təzahüründür.

Qarabağ münaqişəsindən öz maraqları üçün istifadə edənlər, indi də idman meydançasını şou məkanına çevirməkdən cəkinmirlər

Təbii ki, burada məqsəd nə Dağlıq Qarabağ problemi, nə də münaqişənin həlli deyil. Görünür, öz ətrafinə tərəfdar, en az sayda belə adam toplaya bilməyənlər, qeyd etdiyimiz kimi, ictimaiyyətin ən həssas, ən yaralı məqamından istifadə etmək qərarına gəliblər. Hər dəfə mitinq adı altında biabırçı sayda insan toplayanlar indi də arzu etdikləri qədər say qazanmaq üçün bu cür yollara əl atırlar. Yəqin güman edirlər ki, bu hə-



sas mövzunun köməyi ilə toplamaq istədikləri adamların sayında köklü dəyişikliklər olacaq və idman meydançası dolub-dاشacaq. Bir sözə, Dağlıq Qarabağ münaqişəsindən öz maraqları üçün istifade edənlər, indi də idman meydançasını şou mekanına çevirməkdən cəkinmirlər.

Doğrudur, əger Azərbaycan hökuməti sözügedən münaqişə ilə əla-qədər insanların bir araya gəlmələri, bir yere toplaşmaları çağırışı ilə çıxış etsəydi, o zaman toplaşacaq insanlar, nəinki idman meydançasına, şəhərin heç bir məkanına da sişşa biləndə. Amma məsələ burasındadır ki, müxalifet başbilənlərinin istifadə etmek üçün alətə çevirməyə çalışdıqları bu mitinqdən arzuladıqları nəticəyə ümidi etməyin avamlıq olduğunu bu şou həvəskarları dərk etmək məcburiyyətindədirler. Daha doğrusu, buna əmin oldular da. Dərk etmək məcburiyyətindədirler ki, ölkə ictimaiyyətinə, onun Dağlıq Qarabağ kimi problemini, münaqişə ilə bağlı məsələlərini xatırlatmaq yersizdir və hər bir vətəndaşın indi ən böyük arzusu, məhz bu münaqişənin həlli və torpaqlarımızın ən tez zamanda işgalçılardan geri alaraq, qaytarılmasıdır.

Dağlıq Qarabağ məsələsini manipulyasiya predmetinə çevirmək cəhdələri baş tutmadı

Azərbaycan ictimaiyyəti avantüristlərin bu cəhdələrinə, göründüyü kimi, məhəl də qoymadı. Bu dəfə isə Dağlıq Qarabağ məsələsini manipulyasiya predmetinə çevirmək cəhdələri baş tutmadı. Çünkü çirkin məqsədlərini təmin etmək istəyenlərin semimaiyyətine inanan yoxdur və onların çağırışlarını da hesaba alan tapılmaz.

Azərbaycan ictimaiyyəti mitinq adlı təşkil olunmuş şounun fərqindədir. İctimaiyyət reallıqları görür və lazımnıca dəyərləndirir. Hər bir hal göz qabağındadır və bəlli olur ki, hətta "xalqım, vətənim" deyən Əli Kərimli, Arif Hacılı, İsa Qəmbər kimilərinin eksriyyəti belə bu mitinqə qatılmaq marağında deyildilər. Qatılmadılar da. Görəsən, bu xalqın adından danışanların özlərini də bu xalqa məxsus torpaqlar maraqlandırmırı, yoxsa budefəki mitinqlərdə onlara çatacaq siyasi dividend yox idi? Sual oluna bilər ki, ay müxalifet başbilənləri, neçə olur ki, sizin Dağlıq Qarabağ çağırışlarınızın öz içindəki liderləriniz belə məhəl qoymurlar? Neçə olur ki, müxalifet dəşərgesinin sırvı üzvləri

Hikmət Hacıyev: "Düşənbədəki səhbət bir daha göstərir ki, danışqlar prosesinin formatı dəyişilməz qalır"

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının xarici siyaset şöbəsinin müdürü müavini Hikmət Hacıyev Düşənbədə Prezident İlham Əliyev ilə baş nazir Nikol Paşinyan arasında səhbətə bağlı AZƏRTAC-in suallarını cavablandırıb.



-Düşənbədə MDB-nin Zirvə toplantısı çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyev ilə Ermənistanın baş naziri arasında səhbət olub. Bu barədə nə deyardiniz?

-MDB dövlət başçılarının Düşənbədə keçirilmiş Zirvə toplantısı çərçivəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında səhbət Ermənistan baş nazirinin təşəbbüsü ilə baş tutub. Bu, bir daha onu göstərir ki, danışqlar prosesinin formatı dəyişilməz qalır və münaqişə tərəfləri olaraq danışqlar məhz Ermənistan və Azərbaycan arasında aparılır. Onu da eləvə etmək istərdim ki, eyni format çərçivəsində Ermənistan və Azərbaycan xarici işlər nazirlerinin sentyabrın 26-da Nyu-Yorkda BMT Baş Assambleyası çərçivəsində, bu ilin iyulunda isə Brüsseldə görüşü keçirilmişdi.

Biz bunu müsbət qarşılıq və Azərbaycan tərəfi Ermənistan-Azərbaycan münaqişənin həllinə xidmət edən konstruktiv danışqlara və təmaslara həmişə hazırlıdır. Bu, Azərbaycanın mövcud format əsasında danışqlar prosesinə sadıqlılığını növbəti dəfə nümayiş etdirir.

-Ermənistan-Azərbaycan sərhədi və qoşunların təmas xəttində atəşkəs rejiminin möhkəmləndirilməsi məsələsini necə şərh edərdiniz?

-Azərbaycan tərəfi dəfələrlə bəyan edib ki, atəşkəsin pozulmasına əsas səbəbi Ermənistan qoşunlarının Azərbaycanın işgal olunmuş ərazilərində qeyri-qanuni mövcudluğunu və hərbi işgal faktının davam etməsidir. Bu əsnada həmişə də atəşkəs rejiminin pozulmasına və vəziyyətin gərginləşdirilməsinin səbəbkər Ermənistan tərəfi olub. 2014-cü ilin noyabrında dövlət başçılarının Parisde keçirilmiş görüşündən sonra Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işgal olunmuş ərazilərində keçirdiyi genişmiyəslə hərbi təlimləri və məlum helikopter incidentinin baş vermesinin təhrik edilməsini, həmçinin 2016-ci ilin aprelində Ermənistan silahlı qüvvələrinin qoşunlarının təmas xəttə boyunca six şəkildə yaşayan mülki Azərbaycan ehalisini ağır silahlardan atəşə tutmasını və vəziyyətin qəsdən gərginləşdirilməsini xatırlatmaq istərdim. Odur ki, BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinin tələblərinə uyğun olaraq, Ermənistan qoşunlarının Azərbaycanın işgal olunmuş ərazilərində çıxarılması ilə neinkin hərbi risk amili aradan qalxmış olar, heç atəşkəs rejiminə ehtiyac belə qalmaz və münaqişənin siyasi həlli üçün hərtərəfli imkanlar açılar. Bununla da regionda dayanıqlı sülh, sabitlik və təhlükəsizlik təmin olunur.

İnam HACIYEV

Dövlət Sərhəd Xidməti: Axtarışda olan 220 nəfər saxlanılaraq hüquq mühafizə orqanlarına təhvil verilib

Dövlət Sərhəd Xidməti əməkdaşlarının sayıqlığı və peşəkarlığı sayesində son günlərdə 3 əcnəbi vətəndaşın saxta sənədlərle Azərbaycan Respublikasının dövlət sərhədindən keçmək, 1 nəfər Azərbaycan vətəndaşının isə ölkə ərazisine qaçaqmal keçirmək cəhdinin qarşısı alınıb. Həmçinin 220 nəfər axtarışda olan şəxs saxlanılaraq aidiyyəti hüquq mühafizə orqanlarına təhvil verilib. DSX-nin metbuat mərkəzindən AZƏRTAC-a bildirilər ki, sentyabrın 14-də Heydər Əliyev Beynəlxalq Aeroportunda Bakı-Moskva reysi ilə ölkəmizdən getmək istəyen Pakistan vətəndaşı, 1969-cu il təvəllüdü İqbəl Zahidin sərhəd naryadına təqdim etdiyi pasporta vurulmuş İspaniyaya məxsus şəngən vizasının ve daimi yaşayış kartının saxta olduğu müəyyən edilib.

Sentyabrın 16-da "Samur" dövlət sərhədinin buraxılış məntəqəsində Rusiyadan Azərbaycana gelən Özbəkistan vətəndaşı, 1984-cu il təvəllüdü Yakubov Müzəffər Muxtaroviçin əl çantasından və üzərindən ümumi çəkisi 115 qram gümüş, 53 qram qızıl olan 23 ədəd zərgərlik məmulatları aşkarlanıb.

Sentyabrın 21-də Heydər Əliyev Beynəlxalq Aeroportunda Moskva-Bakı reysi ilə gələn Hindistan vətəndaşı 1993-cü il təvəllüdü Kandasamy Sreekanthinin sərhəd naryadına təqdim etdiyi pasportun saxta olduğu şübhə doğurmış və laboratoriya şəraitində yoxlanılaraq təsdiqini təpib. Baxış zamanı saxlanılan şəxsin üzərindən ona məxsus olan 1993-cü il təvəllüdü Ganeshalingam Manojhpirabanın adına Sri-Lanka pasportu aşkarlanıb.

Saxlanılmış şəxslər barəsində müvafiq tədbirlər görüllüb. DSX tərəfindən etibarlı sərhəd mühafizəsinin təmin olunması sahəsində əməliyyat-axtarış və sərhəd nəzareti tədbirləri davam etdirilir.



Azərbaycan beynəlxalq səviyyədə dinlərarası və çoxmədəniyyətli harmoniyanın inkişafına təkan verir

*Dövlət başçısının Sərəncamı ilə Azərbaycanın
mədəniyyətlərarası və dinlərarası dialoq məkanı kimi dünyada
tanıdılması istiqamətində tədbirlər davam etdiriləcək*



Azərbaycan dövləti tərəfindən mədəniyyətlər arasında dialogun və əməkdaşlığın təşviqinə yönələn beynəlxalq miqyaslı tədbirlər onun mədəni müxtəlifliyi dəstəyinin bariz göstəricisidir. Ölkəmizdə beynəlxalq tədbirlərin keçirilməsi, dinindən, irqindən asılı olmayaraq insanların Azərbaycana səfəri bu diyarın sivilizasiyaların qovuşağında yerləşdiyinə əsaslanır. Ölkəmizin durmadan artan beynəlxalq nüfuzu və mədəniyyətlərarası dialog Azərbaycanın beynəlxalq tədbirlərin mərkəzinə çevrilmesinə dəlalət edir. Bütün bunlar Azərbaycan dövlətinin sülhsevər olduğunu və multikulturalizm siyasetini dünya ictimaiyyətinə təqdim edir.

Məlumdur ki, 2008-ci ilin dekabrında Bərkida Avropa Şurasına üzv dövlətlərin mədəniyyət nazirlərinin "Mədəniyyətlərarası dialoq Avropa və onun qonşu regionlarında davamlı inkişafın ve sülhün əsasıdır" mövzusunda keçirilən konfransında islam və Qərbsivilizasiyaları, eləcə də, xalqlar və mədəniyyətlər arasında dialoq və əməkdaşlığın inkişafı məqsədilə Azərbaycan Prezidenti Cənab İlham Əliyev tərəfindən "Bakı Prosesi" təşəbbüsünü irəli sürülmüşdür. Ötən on il ərzində, ölkədə "Bakı Prosesi" çərçivəsində, həmçinin bu təşəbbüsün məqsədləri istiqamətində çoxsaylı beynəlxalq tədbirlər və layihələr gerçəkləşdirilib. UNESCO, BMT-nin Sivilizasiyalar Alyansi, Ümumdünya Turizm Təşkilatı, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı, Avropa Şurası və ISESCO-nun tərəfdarlığı ile keçirilən Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumları BMT və strukturlarının mədəniyyətlərarası dialoqu qurulması və inkişafı, irqi ayrı-seçkiliyə və dözümsüzlüyə qarşı mübarizə sahəsində qlobal platforma statusu qazanmışdır. Onlarla bele tədbirləri keçirmekle dünyanın diqqətini özünə cəlb edən Azərbaycan bu və ya digər tədbirlərlə xalqlar və dövlətlər arasında əməkdaşlığının daha da genişlənməsində rol oynayır. Dünyamızı narahat edən məsələlər gündəmə qətirilir və fərdli fikirli

İnsanlar arasında daha büyük anlaşmayı temin etmek kimi büyük bir missiyani həyata keçirmiş olur. Qlobal sülhün qorunması, dəyaniqli inkişaf, ədalətli bölgüşmə, regional rıfah və inkişafda uğurumun azaldılması önemli hədəflər sırasındadır və belə mövzular müzakirə edilərək, mühüm qərərlər qəbul edilir.

Nəzakət ƏLƏDDİNQIZI

YAP Binəqədi rayon təşkilatında partiyaya üzv olmaq üçün müraciət etmiş şəxslərlə görüş keçirilib

Yeni Azərbaycan Partiyası
Binəqədi rayon təşkilatı-
nın inzibati binasında Yeni
Azərbaycan Partiyasına üzv
olmaq üçün müraciət etmiş
səxslərlə görüş kecirilib.

ZÜMRÜD

Qaliblər partiyası

YAP Pirallahı rayon təşkilatı yeni qəbul olunmuş üzvlərə vəsiqələr təqdim edib

Yeni Azərbaycan Partiyası Pirallahi rayon təşkilatı “Neft Daşları” NQÇİ ərazi ilk partiya təşkilatında YAP-ın sıralarına yeni qəbul olunmuş 69 nəfərə partyanın üzvlük vəsiqəsi təqdim edilib. Tədbiri giriş sözü ilə açan Yeni Azərbaycan Partiyası Pirallahi rayon təşkilatının sədr müavini, “Neft Daşları” NQÇİ-nin rəisi və ərazi ilk partiya təşkilatının sədri Qoçalı Mahmudov 25 ildən artıq dövrə ölkəmizin əldə etdiyi uğurlardan, Yeni Azərbaycan Partiyasının əldə olunan inkişafa, tərəqqiyə töhfələrindən danışib: “Dövlət və xalqa xidməti fəaliyyətinin önündə saxlayan Yeni Azərbaycan Partiyasının sıraları gündən-günə genişlənir. Bugünkü tədbir də bunun bariz nümunəsidir.”

“nə genişlənir. Bugünkü tədbir də bunun bariz nümunəsidir.”

Tədbirdə diqqətə çatdırılıb ki, ötən 25 ildən artıq dövr tərəqqi, inkişaf və yüksəlşə il, Azərbaycanın möhkəmlənməsi, dünyada öz rolunu artırması, eyni zamanda, Yeni Azərbaycan Partiyasının qüdrətlənməsi, möhtəşəm siyasi təşkilata çevrilməsi ili kimi xarakterizə olunur. Partiyanın keçdiyi inkişaf yolu onun yaradıcısı Ulu Öndər Heydər Əliyevin ideyalarına sədaqət örnəyidir. Ötən müddət ərzində, Yeni Azərbaycan Partiyası ölkəmizdə keçirilən bütün seçkilərdə daim qalib olub, hər bir sınaqdan, çətinliklərdən uğurla çıxıb və özünü Azərbaycan xalqına qaliblər partiyası kimi təqdim edib. Bu gün partiyanın sıralarında 722 mindən artıq üzvün birləşməsi Ulu Öndər Heydər Əliyev ideyalarına sədaqətin və Prezident İlham Əliyevin həvətə kecirdiyi siyasetə inamın göstəricisidir.

Tədbirin sonundan Yeni Azərbaycan Partiyasının sıralarına yeni qəbul olunmuş üzvlərə partiya vəsiqələri təqdim edilib. Yeni üzvlər, birmənəli olaraq, bildiriblər ki, bu gün onların həyatında çox əlamətdar bir hadisə kimi qalacaq. İnkışaf və müasirlik partiyası olan Yeni Azərbaycan Partiyasının üzvü olmaq böyük məsuliyyət və sərəfdir.

Rövşən RƏSULOV

Bakıda sərnişin avtobusu qatarla toqquşub

Oktobre 1-də günorta saatlarında Xəzər rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. AZƏRTAC xəber verir ki, hadisə Binə qəsəbəsində qeydə alınıb. 160 nömrəli müntəzəm marşrut xətti üzrə hərəkət edən "10-TG-106" dövlət qeydiyyat nişanlı sərnişin avtobusunun hərəkətdə olan qatarla toqquşması nəticəsində ilkin məlumata görə, bir nəfər ölüb, 20 nəfər xəsarət alıb. Onlardan 7-si qadın, 10-u kişi və 3-ü uşaqdır. Yaralıların bir hissəsi Sabunçu rayonundakı 3 nömrəli şəhər klinik xəstəxanasına, digərləri isə şəhərin müxtəlif xəstəxanalarına yerləşdirilib.



"İKT-nin imkanlarından maksimum səviyyədə yararlanmaq çoxdan zərurətə çevrilib"

Azərbaycan Respublikası-nın Diaspora İş üzrə Dövlət Komitəsinin əsas hədəflərinən biri də xaricdə yaşayış azərbaycanlıları və Azərbaycan diaspor təşkilatları ilə bütün istiqamətlərdə six əməkdaşlığın qurulmasıdır. Bu-nun üçün Dövlət Komitəsi in-formasiya-kommunikasiya tex-nologiyalarının imkanlarından yararlanaraq diaspor təşkilatlarına, onların elektron və sosial mediada işini gücləndirmək məqsədilə ödənişsiz texniki dəstək təklif edir. Mövzu ilə əlaqədar Dövlət Komitəsinin əməkdaşı Cahid İsmayıloğlu-nun müsahibəsini təqdim edi-rlik.

- Diaspora İş üzrə Dövlət Komitəsi yeni texnologiyaların imkanlarından necə və hansı istiqamətlər-də yararlanır, mövcud imkanları-nız və təcrübəniz bu işlərin təşki-lində yetərlə olacaqmı?

- Bunun üçün Dövlət Komitəsi ol-aq təklif etdiyimiz xidmetləri, ilk növbədə öz daxilimizdə, yetərlə səviyyədə qurmağımız şərtlidir. Buna görə, əvvəlcə Dövlət Komitəsinin İKT infrastrukturunun əsas qismını yenidən qurdug, indinin özündə də bu istiqamətdə bir çox ideyaları reallaşdırmağa çalışırıq. Diaspor quruculuğu istimətində ideyalar boldur, Dövlət Komitəsinin məşgül olduğu obyektlər və hədəflər isə ölkə hüdudlarından xeyili uzaqqadır və sa-yı milyonlardır. Buna görə də İKT-nin imkanlarından maksimum səviyyədə yararlanmalıyıq, daha dəqiq desəm, bu artıq çoxdan zərurətə çevrilib.

Dövlət Komitənin rəsmi internet saytını yeni tərtibatda, üç dildə istifadəyə verdik. Ən əsası sayt mütəmadi olaraq, üç dildə yenilənir, məzmunu günbegün zənginləşir. Saytin təhlükəsizliyi maksimum səviyyədə təmin edilib, çünki düşmənin gözü daim bu məzmunlu veb-saytların üzərində olur. Statistik göstəricilər nəzərə alınmaqla saytin mobil və digər qurğuları dəstek-ləməsi təmin edilib. Sayt sosial şəbəkələr ilə tamamilə integrasiya edilib və həm veb-sayt üzrə, həm də ayrıca sosial şəbəkələr üzrə əhatəli analitik hesabatların qeydiyyatı aparılır.

Bundan başqa, diasporamap.com inforgrafik xəritə platformasını istifadəyə verdik, müxtəlif ölkələrdəki diaspor təşkilatlarını və tanınmış azərbaycanlıları ölkələr üzrə topladıq. Qeyd edim ki, bu istiqamətdə işlərimiz davam edir, təşkilatların vahid bazası təkmilləşdirilir.

Eyni zamanda, Dövlət Komitəsinin logo və üslubunu coxsayılı təkliflər nə-zərə almaqla yenidən tərtib etdik.

Multimedia mehsullarının sayını artırmaqla Dövlət Komitəsi haqqında informasiya boşluğununu doldurmağa nail olduq. Video və inforgrafik çarxlar, slayd və təqdimat xarakterli informasiyalar saytımızın və sosial şəbəkələrin köməyi ilə geniş ictimaiyyətə çatdırıldı.

Müasir dövrün tələbine uyğun ola-raq sosial şəbəkələrə - əsasən facebook, twitter, youtube-a diqqət artırılıb. Xüsusile sosial şəbəkələr üçün müxtə-lif rubrikalar üzrə hazırlanmış multime-dia materialları və rəsmi veb-saytin in-formasiya paylaşımı hesabına izlə-



yicilərin sayında böyük artım oldu və proses sürətlə davam etməkdədir.

Bütün bu proseslərin nəticəsi ola-raq Dövlət Komitəsinin rəsmi saytının əlaqə bəlməsinə, e-poçtuna, sosial şe-bəkə hesablarının mesajları qutusuna, dünyadan dörd bir yanından ünvanlanan məktubların sayı təbii olaraq artıd, bütün məktublar cavablandırılır və ai-diyyati üzrə istiqamətləndirilir. Bir sözlə hədəflərimiz və iqtamətimiz bəllidir.

- Diaspor təşkilatlarına texniki dəstək göstərilməsində məqsədiniz nədir və bu dəstək nələri əhatə edəcək?

- Biz diaspor təşkilatlarına onların elektron və sosial mediada işini gücləndirmək məqsədile informasiya-kommunikasiya texnologiyaları sahə-sində tam ödənişsiz texniki dəstək təklif edirik. Diaspor təşkilatlarının internet saytlarının hazırlanması, e-poçt xidmətlərinin yaradılması və digər innovativ məsələlərə, eləcə də sosial mediada marketing işinin təşkilinə da-ir dəstək göstərəcəyik. Bu dəstəyə eh-tiyacı olan və ondan yararlanmaq isteyən diaspor təşkilatları www.diaspor.org ünvanına daxil olub qeydiyyat formasını doldurmaqla onlayn qaydada müraciət etməlidir. Qeyd edim ki, bütün təşkilatların saytları www.diaspor.org domeninin subdomeni altında - vahid mərkəzdə toplanacaq. Bir daha vurğulayaq ki, diaspor təşkilatlarına təklif edilən bu xidmət tam ödənişsiz həyata keçiriləcək və bütün diaspor təşkilatlarının ondan yararlanması mümkün olacaq.

Bu gün diaspor təşkilatları arasında koordinasiya məsəlesi ciddi problem-dir. Təşkilatlar həm bir-birləri ilə, həm də Dövlət Komitəsi ilə koordinasiyada çətinlik çəkir. Bir çox problemlər texniki səbəblərdən qaynaqlanır. Əsas məqsədimiz bu koordinasiyanın təşki-lindəki texniki problemləri kökündən həll etmek, diaspor təşkilatlarını vahid bir bazada toplamaq, bütün təşkilatların bu bazaya çıxışını təmin etmek, onların texniki imkanlarını daha da artırmaqdır.

Əlbəttə, texniki imkanları yetərlə sə-viyyədə olan təşkilatlar da bu xidmet-lərden kənarda qalmamalıdır. Çünkü, bu, sadəcə texniki xidmət deyil, vahid bazanın formallaşması üçün fürsətdir. Burada quraşdırılacaq vahid platformada bütün təşkilatlar bir-birini görecək, taniyacaq, əlaqə quracaq, əməkdaşlıq edəcək, informasiya mübadiləsi apara-caq və nəhayət, daha güclü şəkilde təşkilatlanacaqlar.

- Proses necə və hansı formada baş tutacaq?

Proses artıq başlayıb. Bu gün üçün 50-dən çox təşkilatın müraciəti onlayn şəkildə qeydiyyata alınıb.

Ümumilikdə proses 3 mərhələdə reallaşacaq. 1-ci mərhələdə təşkilatla-rın onlayn şəkildə qeydiyyata alınması-

dır ki, təşkilatlar www.diaspor.org ünvanına daxil olub, sadə bir forma dolduraraq bir neçə saniyədə müraciət edə bilərlər. Dünyadakı 500-dən çox diaspor təşkilatının hər birindən müraciət gözləyir və isteyirik ki, kənarda bir təşkilat da qalmasın.

2-ci mərhələdə qeydiyyatdan keçmiş təşkilatların e-poçt üvanına vahid bir forma üzrə informasiyaların təqdim edilmesi üçün e-məktub göndərilecek. Hər bir təşkilat bu informasiyaları təqdim olmuş formaya uyğun doldurub geri göndərəcəklər. Dərhal məlumat göndərən təşkilatın internet saytının hazırlanmasına başlanacaq. Bu mərhələdə təşkilatlara e-poçt və SMM xidmətləri də təklif olunacaq. E-poçtu olmayan və ya mövcud e-poçt xidmətin-dən narazı olan təşkilat dərhal e-poçt ilə təmin ediləcək. Eləcə də sosial mediada marketing işinin təşkilinə dair təşkilatlara dəstək, maarifləndirmə nə-zərde tutulur. Bu, həm birbaşa, həm də telekörpüller vasitəsilə təşkil edilə bilər.

3-cü, yekun mərhələdə veb-saytların idarə edilməsinin təşkilatların özləri tərəfindən heyata keçiriləcək üçün platforma qurulacaq. Bu platformalar vahid "Diaspor portalı"nda birləşərək, zəngin bir baza yaradacaqdır.

- Bəs bütün təşkilatların saytları-nın vahid mərkəzdə toplanması, informasiya bazası yaradıldıqdan sonra hansı müsbət nəticələr əldə ediləcək?

- Əslində bu çox vacib məsələdir. Təşkilatlanmadə əsas iş koordinasiyadır. Bu gün diaspor təşkilatlarının çoxu bir-birindən xəbərsiz fealiyyət göstərir. Bizim məqsədlərimizdən biri də budur ki, burada bütün təşkilatları bir çətir al-tına toplayaq, koordinasiya problemini kökündən həll edək. Bilirsiz, təşkilatların əksəriyyəti kifayət qədər aktivdir, bir çox işlər görürələr. Lakin təşkilatların bu səylərinin koordinasiya olunması, gəcən birləşdirilməsi deməkdir. Bu halda isə, nəticənin daha səmərəli olacağı aydınlaşdır. İlk növbədə, gözlənti bundan ibarətdir.

- Sonda belə bir sual verim? Gös-tərəcəyiniz texniki dəstəkdən imti-na edən və ya maraqlı olmayan di-aspor təşkilatlarının olma ehtimalı necə, varmı?

- Xatırladıım ki, bizim göstərdiyimiz dəstək sadəcə texniki xidmət deyil. Təşkilatlanmanın ilk addımıdır. Səmimi deyim! İnandırıcı görünümür ki, hansısa təşkilat bu məsələdən xəbərdar olsun, ancaq qoşulmasın. Onda aydın olacaq ki, hansı təşkilat bu xidmətdən imtina edirəsə, deməli işini səmərəli qurmaqda və ciddi təşkilatlanmadə maraqlı deyil.

Qeyd edim ki, bu layihə diaspor təşkilatları ilə bağlıdır, xaricdə yaşayış azərbaycanlılarla bağlı isə fərqli ideya və planlarımız var. Hazırkı texniki planlaşdırımlar aparılır. Onu da diqqətə çatdırıım ki, bütün bu innovativ ide-yaların gerçəkləşdirilməsi üçün lazımlı olan müasir texniki imkanlar və kadı potensialı Diaspora İş üzrə Dövlət Komitəsində mövcuddur və bize müraciət edən hər hansı diaspor təşkilatını diq-qədən kənarda qoymayacaqı.

- Müsahibəyə görə təşəkkür edi-rəm.

- Mən təşəkkür edirəm



Bu, elə erməni xidmətçisi həmin Xədicədir!

RƏFIQƏ

Düzü, başqa ad da fikirləşmədim. Axi, o, nə jurnalist kimi jurnalist, nə də ki, azərbaycanlı kimi azərbaycanlı olub. O, sadəcə, bu millətə və bu dövlətə qənim kəsilmiş düşməndir!

Daim Azərbaycan dövlətçiliyinə qarşı xüsusi aqressiyası ilə seçilən və bu gün də həmin aqressiyasını davam etdirən Xədice İsmayıllı onu bilməlidir ki, xalqın qınağından qaçmaq olmaz. İndi bu qınaqdan qorxaq halda qalıbsan. Bəs ne bilirdin? Bir an sənin kimi satqın ermənilərlə işbirliyi qu-ranları indi o qurumla da qəbul etmir. Nece ki, Gültəkin Hacıyeva AŞPA-nın kandarına yaxın gedə bilmir. Sənin kimilər vaxtıla sənə telimatlardır və-rən bir sira xarici ermənipərəst qurumlar, artıq sə-ni də yaxın qoymurlar. İndi özünə "hüquq müdafiəçisi" adını da yapışdırmaq üçün "siyasi mehbus" biznesinə el atıbsan. Ortaya düşüb başlamışan vaxtilə "getmə gözümüzdən, gederəm özümdən" AXCP sədri Əli Kərimliyə qarşı təxribata.

Onu da xatırlatmaq yerinə düşər ki, sən Xədi-cə hələ həbs olunmamışdan önce, real hüquq müdafiəçilərinin hədəfinə tuş gelmişdin. Baxın, hə-min ərefələrdə onun barəsində nə qeyd olunmuşdu. Belə ki, məhbuslarla bağlı yaradılmış "İşçi Qrupu" etiraz olaraq, Facebook-da bəyanat yaymışdı. Bəyanatda diqqətçəkən məqam isə Xədice İsmayılin adının qarşısına "tanınmış hüquq müdafiəçi"si yazılmışdır: "Bəs görəsən, o, bu statusu nə vaxtdan daşıyır? O, beynəlxalq səviyyəli pro-vokatordur".

Yəqin ki, bu ifadələrlə hər dəfə tanış olduqdan sonra, hər hansı bir izaha da ehtiyac qalmır. Cün-kü onun barəsində nə kimi ifadələr işlədilibsə, haqqına və doğruya işlədilib. X.İsmayıllı həm də provokatordur! Çünkü kimsəyə sərr deyil ki, Azərbaycan hökuməti hər zaman insanların hüquqları-nın qorunması ilə bağlı lazımi addımları atıb. Bü-tün bu kimi məsələlərin gündəmdə olduğu bir vaxtda hansısa kəşfiyyatını, təxribatını, ajiotaj-chını və satqını "hüquq müdafiəçisi" kimi təqdim et-məyin özü də bir xəyanətdir!

Diger tərəfdən, o da bəlliidir ki, o, xarici təşki-latların əlinde bir vasitədir. Xədice İsmayıllı "Azad-lıq" radiosuna soxulmuş və özünü jurnalist kimi təqdim etmiş və mahiyət etibarı ilə Azərbaycan dövlətinin əleyhinə olan bir insandır.

Bir də bu, həmin X.İsmayıldır ki, bütün dünya metbuatının azadlığını qeyd edərkən, X.İsmayıllı "fürsetdən istifadə edərək" Azərbaycana qarşı itti-hamlar deməkdən usanmadı. "Əl-Cəzire" telekanalının ingilisdilli saytında "Araşdırma jurnalistikasının artan önemi" adlı məqaləsi dərc olunan X.İsmayıllı Azərbaycan hökumətini təqdim edərək, erməni dostlarından ən fəali olan Eni Vandaryan ona dəstək verdi.

Bu baxımdan, X.İsmayıldan ermənilərin ma-raqlarına xidmət edən təşkilatlar çox məhərətlə is-tifadə edirlər. Onun əsas fealiyyətini Azərbayca-nın milli maraqlarına zərbə vurmağa yönəldiblər. Bu gün də özünü xüsusi əlahiddə status sahibi hesab edən X.İsmayılin bundan sonra düzəlcəyi-nə də inam azdır. Çünkü onun özü də getdiyi yol kimi eyri olub. Necə deyərlər, qozbeli qəbir düzəldər. Ancaq Xədicəni heç qəbir də düzəltməz. Bu-nu onun özü də yaxşı bilir. Xədice yaxşı bilir ki, onun donqarı heç vaxt düzəlməyəcək. Çünkü hə-min donqarı içində yalnız və yalnız xəyanətlər var. Özü də kifayət qədər! Və bu gün bir sira ölkə-lərə qul kimi xidmət göstərən insanların böyük ek-səriyyəti özünü "hüquq müdafiəçisi" obrazına salıb. Bu isə Xədicəyə heç bir səmərə verməyəcək. Çünkü onun qatarı çoxdan gedib...

Xocavənd rayonu 1992-ci il oktyabrın 2-də Ermənistan silahlı birləşmələri və onların həvadalarları tərəfindən işğal edilib. Bu tarixdən 26 il ötür. İşğal nəticəsində rayonun azərbaycanlılar yasayan 10 kəndində 1723 yaşayış evi ermənilər tərəfindən yandırılmışdır. Əmlakları talan edilib, 47 sənaye, 144 kənd təsərrüfatı obyekti dağıtlaraq viran qalıb.

Erməni vandalları tərəfindən 17 tehsil müəssisəsi, 4 məktəb-qədər tərbiyə ocağı, 32 sehiyyə müəssisəsi, 59 mədəniyyət obyekti, 10 tarixi abidə dağıtlıb. Rayonun infrastrukturuna aid olan 12 rabitə qovşağı, 341 km aftomobil yolları, 32 körpü, 42 su anbarı və 316 km su kəməri xətti dağıtlıb, talan edilərək, yararsız hala salınıb. İşğal nəticəsində vurulmuş maddi-mənəvi ziyanla barəbər, rayonun bitki və meşə örtüyüne də böyük miqdarda zərər dəyiib. Belə ki, rayonun 1202 ha meşə sahəsindəki qiymətli ağaç növləri qırılaraq mehv edilib. Xocavəndlilər 13 nəfəri qadın, 13 nəfəri uşaq olmaqla 145 nəfər şəhid verib, rayon sakınlarından 300 nəfərdən çox insan sağlamlığını itirib və ya əli olub, 243 uşaq valideynlərindən birini, 68 qadın həyat yoldasını itirib. Müxtəlif dövrlərde girov götürmüs 110 nəfər dinc sakindən 49 nəfəri əsir və girovluqda olarkən, erməni terroru və vəhşiliyinin qurbanı olub, bir ailədən olan 3 uşaq hər iki valideynini itirib.

Ərazisi alçaq dağlıq və şərqdə maili düzənlilikdən ibarət olan Xocavənd rayonunun ümumi sahəsi 145647 hektardır. Əsasən, Yura, Təbaşir, Antropogen çöküntülərinən ibarətdir. Mərmər yatağı var, iqlimi çox yerdə yayı quraq keçən müləyim istidir. Qədim yaşayış



məskənlərindən sayılan Xocavəndin ərazisi təbii sərvətlərə - tikiinti materialları və faydalı qazıntılarla, meşə zolaqları və şirin su ehtiyatları ilə zəngindir. Ekologiya və Təbii Sərvətlər Nazirliyindən verilən məlumatə göre, Xocavənd rayonunun Qırmızıbazar qəsəbəsində diametri 600 sm, hündürlüyü 25 metr olan 1 ədəd 1000 ve 1 ədəd 2000 il yaşlı Şərqiçinarları qədim təbiət abidəsi kimi qorunurdu. Rayonun Qarakənd kəndində "Qırmızı kitab" a düşən, üçüncü dövrün relikt növü olan, orta diametri 24 sm, hündürlüyü 12 metr, yaşı 100 illik azat ağacları da mühafizə edildi. Rayonun Tuğ kəndinin 5 km-də V əsəre aid "Alban" kilsəsi, Tuğ kəndi ərazisində XII-XVII əsrlərə aid "Alban" kilsələri, I-V əsrlərə aid "Alban" qəbiristanlıqları, Salaketin kəndi ərazisində yerleşən "Dəmrov" ocağı, "Dağdağan" ocağı, Xocavənd kəndi ərazisində yerleşən "Cicim" ocağı, Qaradağlı kəndi ərazisində Qədim "Alban" qəbiristanlığı, Behrəmli kəndi ərazisində yerleşən "Bəhmənlı" piri, Muğanlı kəndində yerleşən "Seyid Rza"

gümbez, Qaradağlı kəndi ərazisində "Yel" piri erməni işğalçıları tərəfindən vəhşicesinə dağıtlımsıdır. Azərbaycanı qədim yaşayış məskəni kimi dünyada tanınan abidələrdən biri, dəniz səviyyəsindən 900 metr hündürlükde yerləşən, uzunluğu 190 metr, əhəng daşları Oksfordkimeric dövrünə aid olan Azix mağarası Xocavəndin Füzuli rayonuna yaxın, Azix kəndinin 1 kilometr cənubi-şərqi ndə yerləşir. İşğal altında olan Xocavəndin ərazisi, bütövlükde, ekoloji terrora məruz qalıb. Azix mağarasını ermənilər silah anbarına çeviriblər. Rayonun ərazisində yerləşən və ümumi sahəsi 25,5 min hektar olan meşədəki palıd ağacları qırılaraq daşınır, Xonaşen çayının kənarlarında biten təbii meşə isə tamamilə mehv edilib. Xocavəndin Yelli Gədik sahəsində Füzuliye gedən yoluñ sağ və sol tərəflərində avtomobil yollarının mühafizəsi məqsədilə əkilən ağaclar da kəsilib.

Xocavənd rayonu, əsasən, kənd təsərrüfatı rayonudur. Üzümü və yaşıl məməri ilə məşhur olan

rayonda əsas təsərrüfat sahələri heyvandarlıq, üzümçülük, quşçuluq, taxılçılıq, bostançılıq və tərəvəzçilikdir. Rayon ərazisində Bağırhan, Qırmızı Bazar, Mədə Bulağı, Baba Bulağı, Ballı Bulaq və s. onurlarla istirahət zonaları var. Yurdunuvasından didərgin düşən xocavəndlilər, əsasən, Beyləqan rayonunda məskunlaşmışlar. Burada dövlət qayğısı ilə Xocavənddən olan məcburi köçkünlər üçün 500 ailəlik müasir qəsəbə salınıb. Bu qəsəbədə rayonun icra hakimiyyəti, 360 yerlik məktəb, 50 yerlik uşaq bağçası, xəstəxana və mədəniyyət evi fəaliyyət göstərir.

Bu gün xocavəndlilər isti ocaqlarından, yaşadıqları el-obadan uzaqda yaşıyırlar. Zaman yetişəcək ki, xocavəndlilər də həsrindən yaşadıqları mekana dönəcəklər. Müasir dövrümüzdə dünya standartlarına cavab verən Azərbaycanın Milli Ordusu regionunən güclü ordusu səviyyəsinə yüksəlib. Torpaqlarının 20 faizi işğaldə olan Azərbaycanda ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyev Ulu Önder Heydər Əliyevin ordu quruculuğu siyasetinə sadıq qalaraq, ordunun gücləndirilməsi istiqamətində lazımi tədbirləri həyata keçirir. Ən yeni silah və sursatla, peşəkar zabit kadrları ilə tam təmin olunmuş Azərbaycan Ordusu müharibə də, mübarizəyə də hazır, güclü və cəsaretlidir. Prezident İlham Əliyevin vurğuladığı kimi, Azərbaycan Ordusu işğal olunmuş torpaqlarımızı azad etməyə hazır və qadirdir. Dövlət başçısının "Bu gün Azərbaycan Ordusunda olan texnika ən güclü ordulardan da geri qalmır"- fikrini ifadə etməsi, ordumuzun gücünün göstəricisidir. Son dövr olayları Azərbaycan Or-

dusunun işğalçı Ermənistana nəyə qadir olduğunu, gücünü, ordu potensialını bir daha nümayiş etdirməsi ölkənin hərbi qüdrətini yenidən göstərmiş oldu. Azərbaycan Ordusunun 26 il işğal altında olan Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Günnüt kəndi və ətrafindakı mühüm strateji əhəmiyyətli yüksəkliklərin Əlahiddə Ümumqoşun Ordusunun əks-həmələ əməliyyatları ilə işğaldan azad edilməsi ordumuzun növbəti uğuru oldu. Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunun hərbi birləşmələrinin döyüşçüləri çox böyük qəhrəmanlıqla, üç gün davam edən əməliyyatlar nəticəsində, 11 min hektar ərazini ermənilərdən azad etdi. 2016-ci ilin aprel savaşında 2 min hektar ərazi işğaldan azad edilmişdisə, daha sonra əsgərlərimiz 11 min hektar ərazini işğaldan azad etdi. Strateji əhəmiyyət kəsb edən yüksəkliklər silsilesinin geri qaytarılması Azərbaycan üçün çox böyük onəm daşıyır.

Əminliklə vurgulamaq olar ki, tezliklə işğal altında olan torpaqlarımız erməni təcavüzkarlarının işğalından azad olunacaq. İşğal altındakı digər torpaqlarımız da Cəcənli Mercanlı kimi öz sakınlərinə qaytarılacaq. Tekcə qəçqin və məcburi köçkünlər deyil, bütün Azərbaycan xalqı ölkə başçısının səyi və ordumuzun qüdrəti sayəsində işğaldə olan torpaqlarımızın azad ediləcəyinə inanır. İnsanlar doğma yurdlarına qayıdaqlarının sevincini yaşayacaqlar.

Bu gün xocavəndlilər də öz doğma yurdlarına, ev-eşiklərinə qayıdaqları güne inanır və həmin günü səbirsizliklə gözləyirlər.

Zümrüd BAYRAMOVA

Göyçayda "Bakcell"in yeni rəsmi diler mağazası açıldı



Azərbaycanın ilk Mobil Operatoru və ən Sürətli Mobil Internet Provayderi olan Bakcell şirkəti, təklif etdiyi yüksək keyfiyyətli xidmət və məhsullarını müştərilərə daha da yaxın etmək üçün ölkənin bütün regionları üzrə öz satışı və xidmət mərkəzləri şəbəkəsinə genişləndirməyə davam edir. Bu fəaliyyətin davamı olaraq Göyçayın mərkəzində, Heydər Əliyev küçəsində "Bakcell"in yeni rəsmi diler mağazası istifadəyə verilib.

Tam yeni konsepsiya əsasında qurulmuş müasir satış mərkəzində şirkətin məhsul və xidmətərinin tam çeşidi ilə yanaşı ən son mobil cihazlar və aksesuarlar təklif edilir. Göyçay sakınları yeni diler mağazasında "Bakcell"in bütün məhsul və xidmətləri barədə məlumat ala, mobil nömrə və istənilən cihazı elde edə bilərlər. "Bakcell" özünün ən innovativ məhsul və xidmətlərini Azərbaycanın bütün bölgələrində yaşayan abunəçilərinə təqdim etmək üçün elindən gələni edir. Bu

bölgələr sırasında Göyçay da xüsuslu yerə malikdir. Bakcell şirkətinin 4G xidməti artıq bütün Bakı və Abşeron ərazisini əhatə edir. Eyni zamanda biz ölkənin 30-dan çox rayon və şəhər mərkəzində 4G şəbəkəsi qurmuşuq. Onlardan biri Göyçay rayonudur. Hazırda rayon mərkəzində bizim 4G xidmətimiz var və bu xidmətlərin əhatə dairəsini genişləndirməyə davam edirik. İnanırıq ki, yeni diler mağazamızın açılışı Göyçay sakınları üçün faydalı olacaq" deyə Bakcell şirkətinin baş satış direktoru Zaur Bayramov bildirib.

Xüsusi olaraq qeyd etmək lazımdır ki, yeni diler mağazasının açılışı ilə bağlı həmin dükəndə istənilən mobil telefon alan müştəriyə əlavə 1 ədəd digər model mobil telefon HƏDİYYƏ veriləcək. Müştə-

rilər bu unikal fürsətdən bir ay ərzində yararlana biləcəklər. Bakcell şirkəti özünün yüksək keyfiyyətli xidmətlərini və ölkədə ən yüksək sürətli mobil şəbəkəni Azərbaycanın bütün bölgələrində yaşayan müştərilərinə təqdim etmək məqsədilə həm mobil rabitə şəbəkəsi, həm də müştəri xidməti və satış şəbəkələrini genişləndirir. 7000-dən artıq baza

stansiyası vasitəsilə Bakcell şəbəkəsi əhalinin 99%-ni, ölkə ərazisinin isə 93%-ni (işğal olunmuş ərazilər istisna olmaqla) əhatə edir. Şirkət 2018-ci ilin I və II rübü üzrə nüfuzlu "Ən sürətli mobil şəbəkə" üzrə Speedtest mükafatı"nın qalibi olub. Bu mükafat bütün dünyada tənimsiz "Ookla" şirkəti tərəfindən "Bakcell"ə Azərbaycan Respublikası ərazisində ən sürətli mobil internet xidmətlərinin göstərilməsinə görə təqdim edilib. Mobil rabitə şəbəkələrinin müqayiseli testləri (benchmarking) sahəsində beynəlxalq lider və en etibarlı müstəqil təşkilat olan "P3 Communications" şirkəti tərəfindən isə Bakcell şirkəti Azərbaycanda sınaq nəticələrinə görə, ən yaxşı şəbəkə adına layiq görürlüb ("Best in Test").

AzerTelecom şirkətindən korporativ müştərilər üçün SIP telefoniya xidməti

Azərbaycanın beynəlxalq internet şəbəkəsinə bağlayan magistral (backbone) internet provayder şirkəti AzerTelecom korporativ müştərilərə SIP telefoniya xidmətini təqdim edir.

SIP telefoniya (Session Initiation Protocol Telephony) xidməti müştərilərə onların ofislərində keyfiyyətli rabitə xidməti əldə etməyə imkan yaradır və bir sıra üstünlükələr malikdir.

Ənənəvi sabit xətt nömrələrindən ferqli olaraq, SIP nömrələrin sahibləri bu nömrələri heç bir əlavə xərc olmadan istədikləri ünvana daşıya bilərlər. Həmçinin, rabitənin yüksək keyfiyyəti, nömrənin təyini, nömrənin başqa bir nömrəyə ünvanlanması və böyük şirkətlərdə çağrı mərkəzlərində çoxlu sayda zənglərin qəbul edilməsi, eləcə də daxili virtual PBX (Private Branch Exchange) rabitəsi xidmətinin göstəriləməsi SIP telefoniya xidmətinin üstünlükələri sırasındadır.

AzerTelecom tərəfindən korporativ müştərilərə təqdim olunan və internet IP üzərindən həyata keçirilən SIP telefoniya xidməti imkan verir ki, müştərilər müasir, keyfiyyətli və dayanıqlı rabitədən yararlanılsın. AzerTelecom Azərbaycanın dinamik şəkildə inkişaf edən telekommunikasiya operatorudur. Şirkət 2008-ci ildə təsis edilib və əsas səhmdarı Azərbaycanın ilk mobil operatoru "Bakcell" şirkətidir. Qeyd edək ki, şirkət SIP telefoniya xidməti ilə yanaşı müştərilərə internetin topdan satışı, ayrılmış kanal xidməti, mobil və stasionar telekommunikasiya şəbəkələrində informasiyanın daşınması, beynəlxalq tranzit xidməti, FTTx (hər hansı bir x nöqtəyə qədər fiber optik xətt), Data mərkəz xidmətləri, VSAT xidmətləri, Korporativ şəbəkə, Backbone xidmətləri, GSM üzərində ayrılmış xətt, VPN (virtual şəxsi şəbəkə), VoIP, DDOS hücumdan müdafiə kimi telekommunikasiya xidmətləri də təqdim edir.



ADP və "Ağ" Partiya sədrlərinin fikirləri niyə haçalandı?

Son zamanlar müxalifet döşergesində ənənəvi partiyalarla yeni yaradılmış partiyalar arasında keşkin fikir ayrılıqları və ziddiyətli məqamlar yaşınmaqdadır. Belə ki, düşərgəyə yenilik gətirəcəklərini iddia edən yeni siyasi təşkilatlara qarşı illərdəki, bəyər rolini oynayan köhnə partiyalar hər vəchələ öz yələrini "əvəzedici həyətlərə" vermək fikrində olmadıqlarını sərgiləməkdəirlər.

Bəs müxalifətə yeni partiyaların yaranmasına nə qədər ehtiyac var? Ümumiyyətlə, yeni partiyaların yaranması nəyə görə köhnə və ənənəvi müxalifet liderlərini narahat edir?

ADP sədri: "Yeni yaradılan partiyalar öz məqsədlərinə asan yolla çatmaq üçün bəzi dəyərləri qəbul etmirlər"

Sözügedən məsələ ilə b"Ağ"lı "Ses"ə açıqlama verən Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu yeni partiyaların siyasi arenaya gəlməsinə elə bir önem vermədiyiini sərgileyib. Misal üçün, "ənənəvi partiyalar uğurlara imza ata bilmədikləri halda, yeni partiyalar hansı uğurlarına güvenirlər" sualına cavab verən ADP sədrinə görə, ənənəvi partiyalar istiqalçıları, müstəqilçilər və demokratlara bölünüb. Lakin yeni yaradılan partiyalar bu istiqamətlərin heç birini dəstəkləmirlər. SİTAT: "Ola bilsin ki, yeni yaradılan partiyalar öz məqsədlərinə asan yolla çatmaq üçün bu kimi dəyərləri qəbul etməyərək, yeni dəyərlərə üstünlük verirlər".

"Süni çoxpartiyalıq demokratiyanın xəstəliyi, həqiqi çoxpartiyalıq isə demokratiyanın nailiyətidir"

Yeni yaradılmış partiyaların ənənəvi partiyalara meydan oxumaları iddiasına gəlincə, S.Cəlaloğlu buna o qədər de inanmadığını deyib. Hətta bu kimi partiyaların yaranmasının alqışlanmalı olduğunu da bildirib. Lakin bununla yanaşı, bildirib ki, ortada iki məqam var - süni və həqiqi çoxpartiyalıq. "Süni çoxpartiyalıq demokratiyanın xəstəliyi, həqiqi çoxpartiyalıq isə demokratiyanın nailiyətidir" deyə qeyd edən ADP sədrinə görə, baxır həmin partiyalar zamanın hansı tələbindən yaranıblar: "Ona görə de elə-bele partiya yaratmaq, yeni partiya yaratmaq xətrinə partiya yaratmaq ziyanlıdır".

S.Cəlaloğlu, həmçinin bildirib ki, ümumiyyətə, Azərbaycanın müxalifet döşərgəsi həyatında durğunluq var və o, burada cəmiyyəti günahlandırıb: "Ümumiyyətə, Azərbaycan müxalifətinin siyasi həyatında çox durğunluq var.



Sərdar Cəlaloğlu:

"Yeni siyasi partiyaların yaranmasına tələb yoxdur"

Təbii ki, belə bir durğunluq şəraitində vətəndaşlarda da xüsusi siyasi fəallıq olmadığını görə, yeni siyasi partiyaların yaranmasına da tələb yoxdur".

"Ağ" Partiya: "Köhnə partiyaların rəhbərləri, təbii ki, deyəcəklər köhnə partiyalara ehtiyac yoxdur... problem elə köhnə partiyaların olmasındadır"

ADP sədrinin yeni partiyaların yaranmasına tələbin olmadığı iddiası ilə "Ağ" Partiyanın sədri Tural Abbaslı agentliyimizə verdiyi açıqlamasında onun fikirləri ile razılaşmayıb və o, bu kimi fikirləri keşkin şəkildə təqnid edib. "Təbii ki, eger tələbat olmasa idi, yeni partiyalar yaranmazdı" deyə qeyd edən T.Abbaslı S.Cəlaloğlu'nun fikirlerine qarşı əks-argument qoyaraq, sözlerini bu cür əsaslandırb: "Çünki təklif və tələb anlayışı var. İstər iqtisadiyyatda, istər siyasetdə, istərsə de sosial həyatda, ümumiyyətə, belə bir tandem var: təklif olunur və ona uyğun tələblər reallaşır. Yeni yeni partiyaların yaranmasına ehtiyac olmasa idi, bu partiyalar yaranmazdı. Sadəcə olaraq, hazırda ənənəvi, yaxud belə deyək, köhnə partiyaların rəhbərləri, təbii ki, deyəcəklər köhnə partiyalara ehtiyac yoxdur, biz zaten varıq, əhali aktiv olsa idi, gəlib bize qoşuları və siyasi fəaliyyətini bizimlə davam etdirirdi və s. Əslində isə, problem elə köhnə partiyaların olmasındadır".

"Ağ" Partiyanın sədri bildirib ki, köhnə partiyalar öz içlərində və işlərində yenilənmirlər, siyasi mübarizə metodlarını dəyişmirlər, köhnə təfəkkür-lərə çıxış edirlər. "Hətta bir çoxunda belə, rəhbərlik dəyişmiş" deyə qeyd edən T.Abbaslı iqtisadiyyətin yenilik axtardığını bildirib və köhnə partiyaların iqtisadi rəya, ümumiyyətə, diqqət yetirmədiklərini deyib.

"Biz də vaxtilə təmsil olunduğumuz partiyalarda dəyişiklik etmək istəmişik, təkliflərlə çıxışlar etmişik... eger köhnə partiyalar zamanında öz fəaliyyətlərini dayandırsayırlar, yeni partiyalar daha çox

uğur əldə edərdilər"

Onun sözlərinə görə, əslində, yaranmış yeni partiyaların əksəriyyəti köhnə partiyalardan çıxmışlardır: "Biz də vaxtilə təmsil olunduğumuz partiyalarda dəyişiklik etmek istəmişik, təkliflərlə çıxışlar etmişik.

Ancaq bunların heç biri qəbul olunmamaqla yanaşı, eyni zamanda, orada köhnə düşüncəli insanların sayı çox olduğu üçün məcbur olmuşuq ki, öz platformımızla çıxış edək". T.Abbaslı S.Cəlaloğlu'nun

ictimaiyyəti qınaması fikri ilə razı olmadığını bildirib: "Burada iki yol var. Ya insanlarımız siyasi baxımdan çox savadsızdır, hansı ki, mən bu fikirdə deyiləm, ya da ki, köhnə partiyalar öz ehtiyatlarını tükəndiriblər. Düşünürəm ki, eger köhnə partiyalar zamanında öz fəaliyyətlərini dayandırsayırlar, yeni partiyalar daha çox uğur əldə edərdilər. Çünkü köhnə partiyaların uğursuluğunun cavabını yeni partiyalar da verməli olurlar. Deyərdim ki, bunun özü də bir yazılmamış qanun kimi dir". "Dolayı ilə bir cümləyə köhnə partiya rəhbərlərinin iddialarını cavablaşdırımla olsaq, belə deyərdik - ehtiyac olmasa idi yaranmazdıq, əksinə, köhnə partiyalar öz dönenmələrini bitirdikcə yeni partiyaların yaranmasına zərurət yaranı".

Göründüyü kimi, müxalifet döşərgəsində köhnə və ənənəvi müxalifet partiyaları istəsələr də, istəməsələr də öz yerlərini get-gedə yeni partiyalara vermək məcburiyyətindən doğru gedirlər. Hətta nə qədər inadkarlı göstərsələr belə, yeni müxalifətçilərin gec, ya da tez köhnələri yenmələri daha real görünürlər. Hər halda, orada olan fikirlər də bunu göstərir.

Rövşən RƏSULOV

Səhiyyə Nazirliyi: Hadisə yerinə 10 həkim briqadası göndərilib

Oktjabrın 1-də paytaxtın Xəzər rayonunun Bine qəsəbesində qatarın 160 nömrəli marşrut xətti üzrə hərəkət edən sərnişin avtobusu ilə toqquşması nəticəsində xəsarət alan 20 sərnişindən 7-si qadın, 10-u kişi, 3-ü uşaqdır.



Səhiyyə Nazirliyinin mətbuat xidmətindən AZERTAC-a verilən məlumatda görə, yaralıların xeyli hissəsi Sabunçu rayonundakı 3 nömrəli şəhər klinik xəstəxanasına, digər yaralılar isə şəhərin müxtəlif xəstəxanalarına yerləşdirilib. Xəstəxanaya çatdırılan yaralılardan biri dünyasını dəyişib. Hadisə yerinə 10 həkim briqadası göndərilib.

İcazəsiz ov edənlər saxlanılıblar



Ekologiya və Tebii Sərvətlər Nazirliyinin Su Hövzələrində Bioloji Ressurslarının artırılması və Mühafizəsi Departamentinin əməkdaşları Xəzər dənizinin sahil zolağında - Sumqayıt şəhərinin Bağlar qəsəbesi istiqamətində qadağan olunmuş sintetik torla balıq ovlayan şəxsləri saxlayıblar. Nazirliyin mətbuat xidmətindən AZERTAC-a verilən xəbərə görə, araşdırma zamanı icazəsiz ov edənlərin Sumqayıt şəhərə sakinləri Kamran Xudaverdiyev və İlham İsmayılov olduğu məyyənəşib. Onlardan balıq və ov alətləri götürülüb. Faktla bağlı brakonyerlər barəsində cərimə qərarının çıxarılması və qanunauyğun tədbir görüləməsi üçün toplanmış sənədlər Sumqayıt Şəhər Məhkəməsinə göndərilib.

Əli Kərimli və Isa Qəmbər mitinqə qatılmadılar

Təhmasib Novruzov: "Bu cür aşağısı səviyyəli mitinqlərin təşkil olunmasının əleyhinəyəm "

Dağıdıcı müxalif ünsürlər hər zaman milli və dövlətçilik maraqlarına qarşı çıxırlar. Səbəb də xarici maraqlı dairələrin onları bu işə məcbur etmələridir. Dəfələrlə Əli Kərimli, Isa Qəmbər, Arif Hacılı və digərləri Qarabağdan danışb, işğalın aradan qaldırılmasından səhbat açıblar. Ancaq araşdırırmalar göstərir ki, onların sözleri ilə əməlləri üst-üstə düşmür.



Əslində, erməni maraqlarına xidmət etmək, Qarabağ kimi xalqın yarasına zərbə vurublar. Bu dəfə de belə oldu, konstruktiv mövqeyə yaxın bəzi müxalif mövqeli şəxslər və partiyalar Qarabağla bağlı mitinq keçirən zaman dil qəhrəmanları mitinqə qatılmadılar. Azadlıq Hərəkatçılar Birliyinin sədri Təhmasib Novruzov da "Ses" qəzetinə açıqlamasında bildirdi ki, dağıdıcı müxalif ünsürlərin mitinqə qatılmamaları onların milli maraqlardan kənardı qalmağa üstünlük verdiklərini göstərmış oldu: "Əgər Qarabağla bağlı mitinq keçirilirsə, bu halda, siyasi mövqeyindən asılı olmayaraq, bütün qüvvələr birləşməli idi. Yeni səhbet torpaqlarımızın qaytarılması iddiasını ortaya qoymaqdan gedir, onda hər kəs vahid mövqedən çıxış etməlidir. Bu cür aşağısı səviyyəli mitinqlərin təşkil olunmasının əleyhinəyəm. Əli Kərimlinin, Isa Qəmbərin, Arif Hacılinin və digərlərinin Qarabağla bağlı keçirilən mitinqə qatılmamaları məsələsinə gəlinəcə isə, bu adamlar üçün vətən, millet, xalq və dövlət anlayışı çoxdan bitib. Bunlar üçün bir anlaysıvar. Bu da, burada for yaradaraq, xaricdə olan havadarlarından maliyyə vəsaiti əldə edib, ciblərini doldurmaq. Çox güman ki, həmin xaricdəki anti-Azərbaycan qüvvələr sözügedən şəxslərə Qarabağla bağlı keçirilən mitinqə qatılmamaları barədə göstəriş veriblər. Onlar da emri yerinə yetiriblər".

T.Novruzovun sözlerinə görə, Qarabağ məsələsinin beynəlxalq hüquq normalarına uyğun Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllini istəməyən qüvvələr var: "Əgər Ə.Kərimli, A.Hacılı, İ.Qəmbər və digərlərin pul verən, sifariş verən deyirse ki, mitinqə getmə, təbii ki, getməyəcəklər. Bu baxımdan, onların mitinqlərə qatılma malarının kökündə xarici qüvvələrin birbaşa təsiri dayanır. Yəni onların xaricdə olan "ağaları" tapşırıq verib ki, Qarabağla bağlı keçirilən mitinqə getməyin, qarışmayı, çünkü bu cür mitinqlər bizim planımıza ziddir. Onların planlarında, ancaq Azərbaycan dövlətinin əldə etdiyi uğurlara kölgə salmaq və ölkəmizdə xoşa gəlməyən bir vəziyyət yaratmaqdan ibarətdir. Amma onların ölkəmizlə bağlı planları heç vaxt baş tutmayacaqdır".

T.Novruzov onu da bildirdi ki, "bu, artıq bir faktdır ki, 25 ilde müxalif milli siyasi məkanda yalnız öz maraqlarının təmin olunması baxımdan, fəaliyyətini qurub. Məhz adlarını müxalif qoyan bu qaraguruşular ölkəmizdə icimai-siyasi proseslərdə uğur qazana bilməyiblər, icimai dəstəkən mehrum olunublar. Xarici mekrlə qüvvələrin sifarişlərini yerinə yetirməklə ölkədəki mövcud icimai-siyasi sabitliyi pozmağa can atan Əli Kərimli, Isa Qəmbər və Arif Hacı özlərinə maddi imkanlar qazandırıblar. Bir yerde nifret varsa onda həmin yerdə hənsi bir irəliləyişin olmasından səhbet gedə bilmez. Onlara Azərbaycan xalqı tərəfindən nifret var. Demek olar ki, müxalifət var olub-olmaması cəmiyyət üçün maraqlı deyil. Belə olan halda da, yaxşı olardı ki, müxalifət sakitce öz yerində otursun və ya siyasi prosesləri tərk etsin".

GÜLYANƏ

Son vaxtlar mediada Cəmil Həsəninin "Milli Şura"nın sədrliyindən Cəmil Həsənlinin qurumdan uzaqlaşdırılacağı ilə bağlı məlumatlar yayılmaqda idi. Lakin bu söz-söhbətlər əsnasında o, sosial şəbəkə və media vasitəsilə bu kimi xəbərlərin yalan olduğunu bildirərək, "Milli Şura"dan istefə verməyəcəyini, hətta uzun müddət sədrlik postunda qalacağını iddia etmişdi.

Ancaq sonrakı proseslərdə, xüsusilə, müxalifətin passivlik yuxusundan ayıla bilmediyi bir zamanda, onun yalanı üzə çıxmış oldu. Ümumiyyətlə, son illər AXCP sədri Əli Kərimli C.Həsənlinin ona heç bir siyasi və şəxsi səmərə, mənfəət vermədiyini görüb, "Milli Şura"ya da, bilavasitə rəhbərlik etməyi planlaşdırıb. Sadəcə, bunu elan, ya da bəyan etmek üçün münbit vaxt gözləyir. Əslində, C.Həsənlinin "Milli Şura"nın sədrlik postunda qalması yalnız bir tərəfdən Ə.Kərimliyə sərf edir ki, bu da qoca professorun AXCP sədrinin verdiyi müəyyən tapşırıqları xarici ölkələrdə icra etmesi ilə bağlıdır. Amma Ə.Kərimlinin onu əvəzleyəcək və hələlik, sərr saxladığı başqa adamın olduğu da bəlliidir. Bununla bağlı cəbhəçilərə yaxınlığı ilə seçilən inanılmış mənbə bize bildirib.

Mənbə: "Cəmil Həsənlə bu məsələdə, sadəcə, görüntü rolunu alıb"



"Məsələ həm də ondadır ki, Ə.Kərimlinin onusuz da, qeyri-formal qaydada "Milli Şura"ya sədrlik edir. C.Həsənlə isə bu məsələdə, sadəcə, görüntü rolunu alıb" qeyd edən mənbə, həmçinin bildirib ki, C.Həsənlinin mediadan tamamilə kənardə qalması, müxalifet düşərgəsindəki çəkisinin və nüfuzunun olmaması, eləcə də, yeni ideyalarla çıxış etməməsi, sadəcə, boşboğazlıqla məşğul olması Ə.Kərimlinin səbr kasasını daşdırıb və onu, nece deyərlər, təngə gətirib. Bu baxımdan, AXCP sədri C.Həsənlinin istefə məsəlesi barədə düşünməyə başlayıb. "Ə.Kərimli əvvəller de bu kimi qərar vermək isteyərdi, lakin sonradan tərəddüd edirdi" deyə qeyd edən mənbə bu dəfə həmin qə-

rın 100% veriləcəyini bildirib.

"Bu qərar əvvəller ehtimal olsa da, hazırda reallığa daha yaxın görünən faktor kimi qiymətləndirilə bilər"

Mənbə öz sözlerini belə əsaslandırb: "Artıq Ə.Kərimlinin "Milli Şura"ni C.Həsənliliyə həvalə etmək fikri yoxdur və indi hər şey başqa cărdür. Bu qərar əvvəller ehtimal olsa da, hazırda reallığa daha yaxın görünən faktor kimi qiymətləndirilə bilər". Daha bir nüans AXCP sədrinin zaman-zaman Azərbaycanda baş verən real inkişaf və Silahlı Qüvvələrimizin əldə etdiyi uğurları ilə bağlı erməni dəyirmanına su tökcək qədər xəyanətkar mövqelər sərgiləməsidir. Misal üçün, istə 2016-ci ilin aprel zəfərində, istərsə de bu il Naxçıvanda qazanılan hərbi uğurlarımız AXCP sədri Ə.Kərimlini ciddi şəkildə narahat edirdi. Həmin vaxtlar o, hər vəchə qazanılan qələbelərə kölgə salır, sanki ermənilər qədər məyus olduğunu sərgiləyirdi.

Sonradan isə məlum olub ki, C.Həsənlə Ə.Kərimlinin erməni mətbuatına sərf edən fikirlər bildirməsini dəstəkləməyib. Düzdür, bu, ehtimal olsa da, reallığa daha yaxın görünen faktor kimi qiymətləndirilə bilər. Sübüt üçün belə bir mümkün versiya da irəli sürmək mümkündür ki, cəbhədə müəyyən gərginliklər baş qaldırmamışdan önce, C.Həsənlinin "Milli Şura"dan gedəcəyi, ya da göndərilecəyi barədə söz-söhbətlər olmuşdu. Qazanılan her bir uğurlu hadisələrdən dərhal sonra həmin məsələ ortaya çıxməğa başlayır. Tebii ki, C.Həsənlə Ə.Kərimliyə müəyyən iradalar bildirə bilər və nəticədə, AXCP sədri onun kənarlaşdırılması üçün addımlar atmağa başlayar ki, bu daha real görünən amilə benzeyir.

Beləliklə, Ə.Kərimlinin planlarının dəyişdirməsini görmək mümkünür. O, C.Həsənlidən əzələşərəq, "Milli Şura"nın da sədrliyini elinə keçirmək, bir müddət siyasi arenadan silinmək təhlükəsini aradan qaldırmış məqsədini güdürlər. Ancaq o, buna nail ola biləcmi? Zaman göstərir ki, Kərimlinin bu cəhdleri də boşça çıxacaq. Hətta C.Həsənlidən yaxasını qurtarsa belə...

Rövşən RƏSULOV

Cəmil Həsənlə istefə verəcəkmi?

Yaxud Əli Kərimlinin planları niyə dəyişib?

Heç bir cəmiyyət oğru, cibgir, cinayətkar və bu kimi digər insanlığa zidd olan, bəşəri dəyərlərə siğmayan əməllərə dən siğortalanmayıb. Özlərinə demokratik dövlət kimi dəyərləndirən, insan hüquq və azadlıqlarının tam şəkildə təmin olunduğunu iddia edən dövlətlərdə belə insanlığa zidd əməllər baş verir. Hətta bir qədər uzaqə gedərək, demək olar ki, demokratik prinsiplərin əndəzəni aşdığını, hər fürsətdə barabar bağırr Amerika, Almaniya, İngiltərə, Fransa və bu kimi dövlətlərdə daha çox cinayət hadisələri baş verir. Bəzən elə qəti, qarət, talan hadisələri baş verir ki, dəhşətə gəlirsən. Amma bəzən də elə olaylar haqqında eşidir və ya saytlardan oxuyursan ki, təccübənməmək mümkün deyil. O mənada ki, 20-25 il həbsdə yatdıqdan sonra məlum olur ki, bu şəxs günahsızmış, haqsız yera damlanıb, azadlıqdan məhrum edilməsin-de yalnızlıq olub. Bu kimi hallara Amerika cəmiyyətində tez-tez rast gəlinib.

Bir sözü, türkün məsəli, sözü-mün canı odur ki, ideal cəmiyyət yoxdur. Sadəcə, nisbi görünən azadlıqlar və yaşam var. Amma bir məsəle unudulmamalıdır ki, cina-yətkarı, oğrunu, cibgiri hardasa başa düşmək olar. Yeni özündən asılı olmadan düşdürüy mühit və ya təzyiq, təsir insanı cinayətkarə çəvirə bilər. Bu baxımdan, o insanı çəkdiyi cəzəni başa vurdurduqdan sonra bağışlamaq mümkündür. Ancaq doğulub boy-a-başa çatlığı vətəninə, dövlətinə, xalqına düşmən kəsilib hansısa maraqlar və göstərişlərə əsasən satqın və xəyanətkar mövqə sərgiləmək heç bir halda bağışlanıa bilməz.

Vidadi İsgəndərlinin əməli və əcəli

Vətən bölməzdir, heç bir halda, xalqın maraqlarına xələl getirilə bilməz. Əks yol tutanlara heç bir halda beraet ola bilmez. Necə ola bilər ki, Avropada oturub dirijor çubuğuna boyun əyərək, Azərbaycan haqqında hədyanlar danişsan? Ağına-bozuna baxmadan şər-böhtən səsləndirəsən? Təessüf ki, bu cür fəaliyyət yolu tutanlar var. Onların sayı, az olsa da, hər halda var və ara-sıra səsləri də eşidilir. Özü da sayları az olan bu şəxslər açıq şəkildə hansısa qüvvələrə və

"Kentavr" kodu ilə tanınan Bəbirov haqqında yeni faktlar üzə çıxıb

Küçə avarası kimi ad çıxaran Orduşan Temirxan, Belçikada Qurban Məmmədov, eləcə də Avropanın bir sıra dövlətlərində bomj həyatı yaşıyan Məhəmməd Mirzəli, Tural Sadiqli və digərləri də verilən sifarişlər əsasında doğulub boyabaşa çatdıqları Azərbaycan dövlətinə düşmən mövqeyi sərgiləyiblər.

Hollandiyada küçə avarası kimi ad çıxaran Orduşan Teymurxan...

Araşdırımlar aparıb, bir daha bu qənaətə gəlmək olar ki, satqın və xəyanətkar mövqeyi sübuta yetirilən O.Teymurxan müəyyən xərici keşfiyyat orqanları tərəfindən hələ öncələr "verebyovka" olunub. Yeni vaxtı ilə o, Rusiya "QRU"-da hərbi xidmət keçən zaman SSRİ dövründə Ukraynada yerleşən 98-ci hava-desant diviziyasında müəyyən şəxslər tərəfindən "nəzarettə" götürürlər. Ekspertlər iddia edirlər ki, sovet dönməndə azərbaycanlıların bu kimi elit hərbi bir-ləşmələrde xidmət keçməsi təsədűf hallarda baş verə bilərdi. Yeni azərbaycanlıların eksər çoxluğu ti-kinti işlərini aparan hərbi hissələrə göndərilir və orada xidmət keçirdilər. Lakin Orduşanın bu məsələdə öne çəkilməsində digər faktorlar da mövcud idi... Bu fakt, onu deməyə əsas verir ki, Rusiya keşfiyyati O.Teymurxanı ələ alan zaman "saxla samanı gələr zamanı" prin-sipinə uyğun hərəkət edib. Bax, bu da zamanı. Artıq O.Bəbirov üzərinə götürüldüyü öhdəliklərin yerinə yetirilməsi üçün hərəkətə keçib.



Ağına-bozuna baxmadan, ölkəmizə qarşı ittihamlar səsləndirir, şər və böhtənlər atır. Məlumatlara görə, Orduşanın özü də daxil olmaqla, xidmət keçirdiyi hərbi hissə Bakıda qanlı 20 yanvar hadiselerində əsas iştirakçılarından olub və onunda bu olaylarda iştirakçı kifayət qədər həqiqəti eks etdirməkdədir. Sübüt yetirilən fakt ondan ibarətdir ki, Hollandiyada oturub, erməni dəyirmanına su töken satqın və xain "QRU" casusu Orduşan Bəbirovun 1990-ci il 20 yanvar qırğınında xüsusi rolu və əməyi olub. Çünkü o, məhz 98-ci diviziyanın 217-ci alayının fealiyyətinə dəstək məqsədile Bakıya göndərilib. O, eyni zamanda, azərbaycanlı olduğu üçün müəyyən məqsədlərlə insanların arasına göndərilib və keşfiyyat materialları toplayaraq, milli satqınlıq funksiyasını həyata keçirib. Necə ki, hazırkı dövrə bu fəaliyyətinə Avropada aparmaqdadır.

"Satqının Vətəni, oğrunun vicdanı olmaz"

O.Bəbirovun "Kentavr" kod adını necə aldı ki, maraq doğuran məlumatlardandır. Bu barədə mənbə bildirir ki, hələ 1989-cu ildə

Orduşanın konfidensial əməkdaşlığı cəlb edilməsi prosesinin yekunlaşması səbəbindən, yəni hərbi xidmət dövründə onun özünü "QRU"da casus kimi təsdiq edə bildiyindən onunla davamlı əməkdaşlıq qərarı verilmişdi. Misal üçün, hələ 1990-ci ildə Orduşanın sənədləri sorğu əsasında Cəbrayıllı rayon hərbi komissarlığı tərəfindən keçmiş SSRİ Müdafiə Nazirliyinə göndərilib. Mövcud məlumatlara görə, onu "Kentavr" kod adı ilə keçmiş sovet hərbi keşfiyyatının agentura qrupuna daxil ediblər. Orduşanın fealiyyətini mərkəzlə əlaqələndirici funksiyasını "Pavel" kimi təqdim edən şəxs tenzimləyir və o, tapşırıqlarını, bilavasitə "Pavel"dən alır. Amma onun keşfiyyat organlarının verdiyi təlimatlardan və icazələrdən kənara çıxaraq, dəfələrlə dələdəzluqlar edib, hətta rus qadınlarını aldadaraq, onların mülklərini mənimseməsi narahəziliqlər və narahatlılar yaradıb. Bu baxımdan, onu cəzalandırmaq üçün Avropaya göndərirlər. Məhz orada bənzər tapşırıqlarını alıb. Məsəl var deyərlər, satqının vətəni, oğrunun yurdunu olmaz. O.Bəbirovun satqın və oğru xisəltli olduğunu nezərə alsaq, əməllerindən təccübənməyə dəyməz. Gec-tez, o, əməllerinə görə cavab verəcək. Necə ki, artıq maliyyə dayaqlarından və yönəldicilərindən olmuş "quska" ləqəbli Hüseyin Abdullayev həbs edilib, Azərbaycana getirilərək, hüquq-mühafizə orqanlarına təhlil verilib. Bir də ki, şər və böhtənlə ugur qazanmaq olmaz. Sonra haqq və ədalət qələbə qazanar. Azərbaycanın yolu haqqa-ədalətə söykənir.

i.ƏLİYEV

İnsan haqları və kollektiv subyektlərin hüquqları

1 889-cu ildə Fransada qəbul edilmiş İnsan və Vətəndaş Hüquqları Beyannaməsində, məhz insanın malik olduğu və onun yararlanmalı olduğu hüquqlardan bəhs edilir. Başqa sözlə desək, bu hüquqların, məhz insanlara məxsus olduğu təsdiq edilirdi. Bəşəri inkişafın mənəvi-əxlaqi və mədəni səviyyəsini eks etdirən digər misilsiz hüquqi sənədlərdə də - Müstəqillik Deklarasiyasında, Hüquqlar barəsində Billə, Ümumdünya İnsan Hüquqları Beyannaməsində, iqtisadi, sosial, mədəni, mülki və siyasi hüquqlar haqqında beynəlxalq paktlarda - insan haqları bütün ictimai proseslərin mərkəzinə çəkilir və onlara yüksək status verilir.

Tarixin hər bir zaman kəsiyindəki fikir və ideyalar, həmin dövrün ictimai-siyasi həyat şərtləri və düşüncə tərzi insan hüquqlarının formallaşmasına öz təsirini göstərmişdir. Bu səbəbdən, bir dövrün insan hüquqlarına dair meyarları, düşünəcə səviyyəsini və qəbul edilmiş prinsipləri ondan əvvəlki, yaxud sonrakı dövrlərin insan hüquqlarına aid baxışlarla eyniləşdirmek olmaz. Müasir dövrde insan hüquqlarının mahiyyəti və bu hüquqların müdafiəsi üçün işlənilib-hazırlanmış müdafiə mexanizmlərinin, əvvəlkilər nisbətən, kifayət qədər mütərəqqi və effektli olduğu danılmazdır.

Digər bir məqam insanın dövlətə münasibətləri müstəvisində vətəndaş kimi insan hüquqları subyektliliyindən irəli gəlir. Bu, dövlətlərin konstitusiyalarında, digər hüquqi-normativ aktlarında, beynəlxalq hüquqi sənədlərdə təsbit edilmiş və daha çox sosial-siyasi məzmun daşıyan hüquq və azadlıqlardır. İctimai praktikaya nəzər salsaq, görək ki, ayrı-ayrı dövlətlərdə insan hüquqlarının və azadlıqlarının çərçivəsi (şəhəri) müxtəlidir. Bir dövlətdə insan hüquqlarının pozulması bəzən digər dövlətdə hüquq pozuntusu hesab edilmiş. Ümumi olaraq qeyd etməliyəm ki, insan hüquqları müasir dövrde elə bir səviyyəyə gəlmışdır ki, artıq bu ifade altında bütün dövlətlərdə eyni hüquqlar başa düşülməkdədir. Ümumdünya İnsan Hüquqları Beyannamesində insan hüquqlarının ayrı-ayrı şəxslərə fərqli həcmələrdə şamil edilməsi deyil, bu hüquqların hamiya eyni həcmədə və şəkildə aid olmasına nəzərdə tutulur. Deməli, insan hüquqlarının coğrafi və mədəni mənsubiyətindən, ictimai və siyasi quruluşundan asılı olmayıraq, bütün dövlətlərdə birmənalı anlaşılması bu hüquqların beynəlxalq xarakter daşıdığını sübut edir.

Bir sıra tədqiqatçılar fərdlərin daxil olduğu "şəxslər cəmindən"

"müxtəlif qruplar" "hüquqi şəxslər" "qaçqınlar", "immigrantlar" "konfessional birliliklər" "icmalar" "etnik qruplar" və "xalqlar" kimi kollektiv subyektlərin hüquqlarından danişılmasının zəruriliyini qeyd edirlər. Belə olduqda, insan hüquqlarının fərd - dövlət münasibətlərinin cərəyan etdiyi müstəvidə deyil, müxtəlif sosial-siyasi, iqtisadi-ticari, mənəvi-psixoloji proseslərin cərəyan etdiyi "qrup - dövlət" müstəvisində nəzərdən keçirilməsi tələb olunur. Şübhəsiz, bu zaman insan hüquqları öz həqiqi dəyərlərini itirmək tehlükəsi ilə üzləşə bilər. Dövlət-qrup münasibətləri zamanı hər hansı bir etnik qrup və ya dini icma öz hüquqlarının (qeydiyyata alınma, azad toplanmaq və s.) pozulmasını iddia edə bilər. Bu hüquqların pozulması ayrı-ayrı fərdlərin təklidə hər birinin hüquqlarının pozulması ilə üst-üstə düşərsə, insan hüquqlarının pozulması kimi şərh oluna bilər. Beynəlxalq hüquqda da dövlətlərin, məhz insan hüquqlarının təmin olunmasına məsuliyyətindən danışılır.

H.Hacızadə də insan hüquqlarının ictimaiyyət yox, daha çox fərdiyyət məsəlesi olduğunu qeyd etmişdir. Bu səbəbdən də, insan hüquqları dedikdə, hər hansı azlığın mücərrəd hüquqları deyil, bu azlığa daxil olan konkret şəxsin hüquqları nəzərdə tutulur. Əgər beynəlxalq hüquqi sənədlərə nəzər salsaq, orada ayrı-ayrı fərdləri nəzərdə tutan "hər bir kəs" və "heç kim" ifadələrinə rast gəlmək olar. İnsanlar həm müstəqil fərd olaraq, həm də cəmiyyətin üzvü kimi insan hüquqlarına malik olurlar. Məsələn, Ümumdünya İnsan Hüquqları Beyannamesinin 29.1-ci maddəsində deyilir: "Hər bir insan cəmiyyət qarşısında borcludur, çünkü şəxsiyyətinin azad və tam inkişafı yalnız cəmiyyətdə mümkündür".

Ümumiyyətlə, şəxs dedikdə, hüquqları ictimai praktikada reallaşan ictimai varlıq başa düşülür. Cəmiyyətdən və bütünlükə, sosial-siyasi mühitdən təcrid edilmiş fərd öz hüquqlarının reallaşması imkanından məhrum edilmiş olur. İnsan hüquqları sosial-siyasi, iqtisadi və mədəni münasibətlərdə reallaşdırılmışdan, bu münasibətlərdəki demokratik prinsiplərin (qanunun alılıyi, azad seçkilər, fikir azadlığı, bazar iqtisadiyyatı, yaxşı idarəcilik və s.) mövcudluğu insan hüquqlarının ən yüksək səviyyədə təmin olunması ilə nəticələnir.

Cox hallarda insan hüquqları dövlətin yeritdiyi, dövlət və qeyri-hökumət təşkilatlarının formalşdırıldığı bir fəaliyyət sahəsi hesab edilərək, qanunverici orqan tərefindən qəbul olunmuş qanunlardan və dövlətin öz üzərinə götürdüyü beynəlxalq sazişlərdən irəli gələn öhdəliklər kimi qəbul edilir. Düzdür, belə yanaşmada bir məntiq vardır, lakin tam mənzərənin yaranmasında, daha əhatəli məz-

munun, bəzi təfərruatların aşkarlanması, bu, şübhəsiz ki, kifayət deyildir. Etiraf edək ki, əksər hallarda insan hüquqları dedikdə, konkret psixologiyadan, mədəniyyətdən, milli-dini mənsubluqdan məhrum olmuş və formal hüquq şəbəkəsində davranış və fəaliyyətin tənzimləməsi nəzərdə tutulan mücərrəd şəxs barəsində səhəbət aparırlar. Bu mənada, akademik Ramiz Mehdiyevin öz əsərlərində, o cümlədən, "Demokratiya yolunda: irs haqqında düşünerkən" kitabında döñə-döñə vurguladığı fikirlərə tam həmrəyəm: həqiqi demokratiya, insan hüquqları monomerkəzdən ixrac olunan və "hamiliqlə qəbul edilmiş standartlar" kimi xalqlara, cəmiyyətlərə yeridilən sxem-proyektlərlə ziddiyət təşkil edir - həm məntiq, həm də reallıq baxımından, demokratiya və insan hüquqları spesifikadan, o cümlədən, milli-mədəni, irsi-tarixi, dini səciyyədən kənarda mümkün deyildir. Bəlkə də bu səciyyənin vacibliyini dərindən anlayaraq, Bernard Šou deyirdi: Demokratianın səviyyəsi toplumun "insan materialı"ndan yüksək ola bilmez".

İnsan həyatı həm cəmiyyət həyatı, həm də fərdi həyat fonunda, bir-biri ilə qırılmaz əlaqədə olan istehsal, istehlak, sosial-siyasi, mədəni və ailə həyatı formalarında cərəyan edir. İnsan bu formaların mərkəzi figurudur. O, bu formaların hər birində, bilavasitə öz mahiyyəti etibarilə yaradıcı kimi görənə bilir. Zərurət yarandığda isə, insan özünü yaratdığı kimi, öz dünyasını da yarada bilir. İnsanın özünün qurduğu dünya hüquq və azadlıqların hüdudsuz olduğu aləmdir.

Təessüfdöğurucu olsa da, həyat, xüsusən də, insan həyatı haqqında müsbət fikirlər və düşüncələr müqayisədə mənfi məlahizələr sayca çoxluq təşkil edir. Belə mənfi məlahizələrin bəzisine diqqət yetirək:

- "həyat - bu, əzab-əziyyətdir" (Buddha, Şopenhayer);
- "insan həyatı acinacaqdır" (Ceneka);
- "həyat axmaq tərəfindən bərəsində danişilan, hay-küyle, qəzəbə dolu, lakin mənasız hekayədir" (Şekspir);
- "bütün həyat aldadılmış ümidişlərin qiymətidir" (Didero);
- "insanın bütün həyatı yalana batıbdır" (Nitsche);
- "biz bilmirik nə yaxşıdır - yاشamaq, yoxsa ölmək" (Qandi) və s.

Özündə bədbinliyi və bir növ yaşamağın mənasızlığını ehtiva edən bu kəlamların insan hüquq və azadlıqlarına hörmətsizliklərin tüyəyən etdiyi şəraitdə ifadə edildiyini ehtimal etmək olar. Biz ona görə insan həyatı ilə bağlı ancaq mənfi düşüncələrə müraciət etdik ki, insanın həyatı da, onun hüquq və azadlıqları da insanın özü qədər dəyəre malikdir. İnsan həyatına, hüquq və azadlıqlarına la-



Azərbaycan Respublikasının Prezidenti yanında
Kütləvi İnformasiya Vasitələrinin İnkışafına
Dövlət Dəstəyi Fondu

KIVDF

www.kivdf.gov.az

*Bu yazı Azərbaycan Respublikası Prezidenti
yanında Kütləvi İnformasiya Vasitələrinin
İnkışafına Dövlət Dəstəyi Fonduun maliyyə
dəstəyi ilə "İnsan hüquq və azadlıqlarının
müdafası, vətəndaşların hüquqi, siyasi mədəniyyət
səviyyəsinin yüksəldilməsi, sosial və siyasi
fəallığının artırılması" istiqaməti
çərçivəsində hazırlanıb*

qeydlik, əslində, bilavasitə insa-nın özünə yönələn bigənəliyin göstəricisi və neticəsidir.

İnsan həyatının mənası probleminin həlline dair çoxsaylı fikir və mülahizələr, əsasən, üç gruba bölünür?

Birincisi, həyatın mənası ilk başlanğıcdan onun dərin qatlarda əbədi mövcuddur. Belə təfsir daha çox dini təlimlərə xasdır, çünki məhz dini təlimlər ölümdən sonra təbliğ edirlər.

İkinci, həyatın mənası həyattan kənarda mövcuddur. Belə izahın əsasında sərbəst (sekulyar) fikir durur. Bu konsepsiya tərəfdarlarının iddiasına görə, insan dünyasını xeyir və ədalət əsasında yenidən qura bilər. Belə məqsədə doğru hərəkət tərəqqi adlanır. Tərəqqi, ilk növbədə, məqsədi nəzərdə tutur, onu şərtləşdirir. Məqsəd, ona nail olmaq isə, insan həyatına məna verir. Məqsədsiz həyatın mənası da yoxdur.

Üçüncü, həyatın mənası subyektləri özləri tərəfindən yaradılır. Bu cəhətdən həyatın mənası yoxdur, yalnız insanın özü şüurlu və ya kortəbi, ixtiyarı və ya qeyri-ixtiyari olaraq, həyata məna verir, bununla da, öz bəşəri mahiyyətini seçir və yaradırıq.

Gösterilən məlahizələrin heç biri elmi cəhətdən mükəmməl deyildir, onların cüzi diqqəti cəlb edən cəhətləri ilə yanaşı, müəyyən çatışmazlıqları və qüsurları da vardır. Qeyd etmək lazımdır ki, "məna" hazır şekilde mövcud olan

fenomen deyildir. Fikrimizcə, insan, həyatın mənasını o vaxt dərk edir ki, layıqli ömür sürdürünen onun maddi həyat şəraitini təsdiq edir. Adı yaşayış vasitələrinə möhtac olan insanın həyatının hansı mənasından danişməq olar? Diger tərəfdən, "məna" və "mahiyyət" anlayışları bir-birinə oxşar olsalar da, onları eyniləşdirmək olmaz. Başqa sözlə, məna mahiyyət demək deyil. Əgər mahiyyət hadisələrin görünmeyən, daxili hissəsinə aiddirsə, məna insanın ətrafda baş verən hadisə və proseslərə münasibətini, onların qarınlanmasını və qiymətləndirməsini özündə ehtiva edir.

Beleliklə, insan həyatının mənasının düzgün başa düşülməsi mənlik şüurunun yüksək inkışafı və yetkinliyi neticəsində mümkün olur. Bu da şəxsiyyətin həqiqi azadlıq qazanmasının göstəricisidir. İnsan bir növ yaşamağı bacarmalıdır, çünki yaşamaq, özü de yaxşı yaşamaya öz-özünə verilmir, o, bəzən, hətta böyük əzab-əziyyət hesabına qazanılır. Bu mənada, insan, eyni zamanda da, əvəzedilməz varlıqdır. Xose Ortega-i-Qasset deyirdi: "...Yaşamaq o deməkdir ki, onu mənim əvəzimə heç kim edə bilmez, insan ömrü onu keçirmək hüquq olmadan da mövcuddur; bu, məcərrəd anlayış deyil, mənim həddən artıq fərdi varlığımızdır".

**Vahid ÖMƏROV,
falsəfə üzrə falsəfə doktoru**

Həkim məsləhəti: Diz oynağındağı ağrıların müalicəsi...

Dizlər yüksək dərəcədə yüklenindikdə oynağın qıçıraqalarında yumşalma və incelmə kimi degenerativ dəyişikliklər meydana gəlir. Xalq arasında buna kireclənmə də deyilir. Bununla yanaşı, dizin əsas strukturlarından olan menisklərdə də eyni proses inkişaf edir. Bütün bunlar gecə yuxudan oyandıran ağrıra, istirahət zamanı narahatlıqlara səbəb olur. Hərəkət məhdudluğu da digər problemlərdən biri sayılır. Bunlar daha çox yuxarı yaşılarında, xüsusən 55 yaşdan yuxarı qadınlarda daha tez-tez rast gelinən şikayətlərdir. Həmin xəstələr arasında, eyni zamanda, morbid obezliyəndən (şişmanlıqdan) əziyyət çəkənlər də var. Dizlərdən biomexani ki olaraq çəkinin 10 misli qədər yüksək. Ona görə bədən-kütlə indeksindəki pozuntular dizin bu tipli degenerativ dəyişikliklərini sürtənləndirir.

"Caspian International Hospital"ın ortoped-travmotoloqu Şəhriyar Fətullayev bu barədə AZƏRTAC-a məlumat verərkən deyib: "Gənc yaşlarda daha çox diz ağrısı qıçıraq degenerasiyalarından (kireclənmə) daha çox meniskial problemlərə əlaqədar meydana gəlir. Xüsusən futbol oynadıqdan və ya ağırlıq qaldırıldıqdan sonra menisklərə minən yüksək artıq üçün onlarda degenerasiya və yırtılma ra səbəb olur. Bunlar isə gələcəkdə dizlərdəki qıçıraqların zədələməsinə aparıb çıxarır.

Anatomik xüsusiyyətlərdən asılı olaraq uzun müddət dizləri bükkərək üzərində oturmaq məsləhət görülmür. Tikintidə çalışılanlarda və evdar xanımlarda daha çox rast gelinən bu tipli hərəkətlər dəzənədə və arxasında ağrıların yaranmasına səbəb olur. Sərt zəmindi idman məqsədilə uzun müddət hərəkət etmək də dizin yükləməsini artırır və gələcəkdə dizlərdə ağrıya səbəb olan dəyişikliklər yaradır. Yerimək və ya qaçmaq üçün uyğun zəmin seçmək lazımdır.

Diz ağrısının qarşısını almaq çox vaxt hər kəsin öz elində olur. Dərmanlar qəbul etmək, fizioterapeutik müalicələr almaq və əməliyyat olunmaqdansa həyat tərzini dəyişdirmək daha yaxşıdır.

Diz ağrısının qarşısını almaq üçün bir sıra üssüllardan istifadə etmək lazımdır. Oturaq tualetlər yerinə tualet stullar seçmək, yerde qidalanmaq vərdişlərini masada oturmaqla əvəz etmək, dizləri bükərək üzərində oturmaq vərdişlərini tərgitmək, xüsusən yaşı insanların pilləkən əvəzine liftlərdən istifadə etməsi, mümkün olduğu qədər yoxluşlu yollar əvəzine düz yollarla getməsi lazımdır. Diz ağrısında ən son variant cərrahi müdaxilədir".

Ortoped-travmotologun verdiyi məlumata görə, xəstələr diz ağrıları ilə həkime müraciət edəndə əvvəlcə ağrıının səbəbi araşdırılır: "Əger ağrıya səbəb olan anatomik strukturda kobud mekaniki dəyişiklər yoxdur, konservativ müalicə üsulları və fizioterapeutik müalicə aparılır. Bütün bunlara baxmayaraq, ağrılar getdikcə şiddetlənir və ya keçmirsə, yene də əməliyyatın texnikası xəstənin həyat tərzinə, fiziki fealiq səviyyəsinə və ağrıının səbəbinə görə yeni müalicə üsulu seçilir. Gənc xəstələrdə meniskial problemlərə bağlı ağrılarında daha çox qapalı artroskopik, yuxarı yaşılı xəstələrdə isə açıq əməliyyatlar - endoprotezləşdirmə texnikası seçilir. Diz qapağı çıxıqları - ön və arxa çarpaz bağ yaralanmaları ilə əlaqədar meydana gelən diz ağrıları varsa, bağ rekonstruksiyları artroskopik və mini açıq əməliyyatlar icra edilir".

Söhbətinin sonunda Şəhriyar Fətullayev hansı hallarda həkime üz tutmağın vacibliyini də söyləyib: "Dizə yüksəknerkən ağrılar artırısa, hərəkət məhdudluğu varsa, diz digər dizlə müqayisədə şiqşkindir, dizde deformasiya (eyilmələr) hiss edəndə, zədədən sonra "boşluğa basma hissi" kimi daha əvvəl olmayan şikayətlər yarananda, pilləkən enərkən və çıxarkən, gecə yuxudan oyandıran diz ağrıları olanda ortoped - travmatoloq həkiminə müayinəyə getmək məsləhətdir".

ELAN

14.11.2013-cü il tarixində Sumqayıt "ASAN Xidmət" i tərəfindən Rüstəmova Vüsalə Raci qızının adına verilmiş seriya AZE 13754996 nömrəli şəxsiyyət vəsiqəsi itdiyi üçün etibarsız sayılır.

Azərbaycan Dövlət Pedaqoji Universitetinin Sosial iş ixtisası üzrə III kurs tələbəsi Zeynalov Salman Sardan oğlunun adına verilmiş tələbə biletini itdiyi üçün etibarsız sayılır.

Hüseynova Radə Ramazan qızının adına Bakı şəhəri, Xətai rayonu General Mehmandarov küçəsi, ev 26A, mənzil 49 ünvanına verilmiş çıxarış (Qeydiyyat vəsiqəsi) itdiyi üçün etibarsız sayılır.

BAŞSAĞLIĞI

Ramiq Muxtar ailəsi ilə birlikdə Sahibə Kərimovaya anası

FİRZƏ xanımın vəfatından kədərləndiyini bildirir və dərin hüznə başaşağılığı verir.

Allah rəhmət eləsin.

Baş redaktor:

Bəhruz Quliyev

Baş redaktorun müavinləri:

**Valeh Məhərrəmli
Fətulla Həsənov**

Ünvanımız: Bakı şəhəri,
Üzeyir Hacıbəyov
küçəsi, 66.

Şəhadətnamə: № 022492
<http://www.ses-news.az>
<http://www.sesqazeti.az>
E-mail: ses@sia.az
Tel: 598-33-90 **Faks:** 493-11-62

Redaksiyanın mövqeyi ilə müəllifin mövqeyi üst-üstə düşməyə bilər.

Qəzet "Ses" in komputer mərkəzində yığılın, sahifələnir.
"Azərbaycan" nəşriyyatında çap olunur
Qəzetdə AzərTAC, SIA və AZADINFORM informasiya agentliklərinin məlumatlarından istifadə olunur.

**Qəzet
bazar və bazar
ertəsindən
başqa hər gün
nəşr olunur
Tiraj: 5500**

Ses

Son sohifə

2 oktyabr

"Arsenal"ın qapıcısı: "Qarabağ"la oyun mənim üçün çox vacibdir"

Emeri çox qapıcı ilə işləyib. Ona görə də bu mövqə onun üçün xüsusidir. Özüneinə qayitması üçün mənə bir az da vaxt lazımdır". Qol.az-in "Sky Sports" a istinadən yaydığı xəbərə görə, bu sözləri "Arsenal"ın qapıcısı Bernd Leno deyib.

İngilterə Premyer Liqasının son turunun "Uotford"la oyununda (2:0) Peter Çexin zədələnməsindən sonra meydana daxil olan almaniyalı golkipər qarşısında 3 qarşılaşmadan London klubunun qapısını qoruyacaq. 26 yaşlı qapıcı Avropa Liqasının qrup mərhələsinin 2-ci turunda Bakıda "Qarabağ" a qarşı oyunda da meydana çıxa bilər. Leno bu özü üçün böyük şans hesab edir: "Hər zaman sakitliyimi qoruyub, daha çox işləmişəm. Şədəm ki, baş məşqçi Avropa Liqası və kubokda mənə şans verir. Oyun təcrübəm azdır. Ona görə də bu matçlar özümə güvənməyim baxımdan çox vacibdir". Qeyd edək ki, oktyabrın 4-də Bakı Olimpiya Stadionunda keçiriləcək "Qarabağ" - "Arsenal" oyunu 20:55-də başlayacaq.



Polyaklar voleybol üzrə dünya çempionu titulunu qoruyublar

Pola yığması kişi komandaları arasında Bolqarıstan və İtaliyada keçirilən voleybol üzrə 19-cu dünya çempionatının qalibi olub. Bununla da polyaklar 4 il əvvəl doğma divarlar arasında əldə etdikləri titulu qoruyub saxlayıblar. AZƏRTAC xəbər verir ki, dünya birinciliyinin final qarşılaşmasında onlar 2014-cü ildə olduğu kimi, braziliyalılarla qarşılaşıblar və 3:0 hesabi ilə qalib geliblər.

Hazırkı final polyaklar üçün tarixdə üçüncüdür. Bu komandanın aktivində dünya birinciliyinin 2 qızıl və 1 gümüş medalı var. Yeri gəlmışkən, gümüş medalı komanda 2006-cı ildə braziliyalılarla qarşı finalda qazanıb. Dünya çempionatının ən dəyərli oyuncusu polyak Bartoş Kurek müəyyən olunub. Simvolik yığmaya polyaklar Mixail Kubyak, Petr Novakovski və Pavel Zatorskiy, braziliyalılar Duqlas və Lukas, həmçinin amerikalılar Mika Kristenson və Mettu Anderson daxil edilib. Növbəti çempionatın harada keçiriləcəyi bir qədər sonra müəyyənləşdiriləcək. Əvvəlki məlumata görə, turnir 2022-ci ildə Rusiyada keçirile bilər.



Luis Hemilton Rusiya Qran-Prisinin qalibi oldu

Mercedes" komandasının britaniyalı pilotu Luis Hemilton Formula 1 çempionatının 16-ci mərhələsinin - Rusiya Qran-Prisinin qalibi olub. AZƏRTAC xəbər verir ki, Luis Hemiltonun komanda yoldaşı Valtteri Bottas finişə ikinci, "Ferrari"nin alman pilotu Sebastian Fettel üçüncü çatıb. Luis Hemilton 306 xal toplamaqla mövqeyini möhkəmlədib və Fettelden 50 xal irəlidədir.



"Yuventus"un baş direktoru klubdan gedəcək

Italiyanın "Yuventus" futbol klubunun baş direktoru Cuzeppe Marotta komandanı tərk edir. "Football Italia"ya nəşri xəbər verir ki, bu barədə baş direktorun özü məlumat verib. C. Marotta deyib: "Bu çox gözəl səkkiz il oldu və "Yuventus" həmişə qəlbimdə olacaq. Mən öz gedisiyi elan etmək istəyirəm, çünki klubun direktorlar siyahısı dərc olunacaq və orada mənim adım olmayıcaq".

C. Marotta qeyd edib ki, mənim klubla razılaşmam oktyabrın 25-də başa çatır və biz onu uzatmayacaq: "Dəqiq deyə bilərem ki, mən İtaliya Futbol Federasiyasının prezidenti vəzifəsinə namizəd olmayıacağam, bu, hazırda məni maraqlandırmır. Daha sonra biz mövcud vəziyyəti daha ətraflı izah edəcəyik". Qeyd edək ki, C. Marotta 2010-cu ilin mayında "Yuventus"a baş direktoru təyin olunub.